



MÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 11 yanvar 2018-ci il Cümə axşamı № 6 (6895) Qiyməti 60 qəpik

Xəbər

**Prezident 2018-i
"Cümhuriyyət ili"
elan etdi;
mühüm
açıqlama və
tapşırıqlar
verdi**

yazısı sah.3-də

Gündəm

**Ziya Məmmədovun "Delfin"li
dönişü, yoxsa imitasiya...**



Sabiq nəqliyyat nazirinin keçmiş şərkləri Hafiz Məmmədova məhkəmə çəkişməsinin sırrı; Memmedovların arxasındaki və ya onun "Delfin"ine sahiblənmış sirlə adam(lar) kim(lər)dir?

yazısı sah.6-də

**Vergi sistemində
keyfiyyət dəyişikliyi...**

yazısı sah.5-də

**Azərbaycan İranla bağlı 12 il
öncəki mövqeyini təkrarlayarsa...**

yazısı sah.10-də

**"2020-ci ilədək Azərbaycanda
iqtisadi artım 2,6% təşkil
edəcək" - Dünya Bankı**

yazısı sah.12-də

**Ölkədə yoluxucu xəstəlik
daşıyıcılarının sayı artır - səbəb**

yazısı sah.15-də

**Bitkoin müəmması - bahalaşacaq,
yoxsa ucuzaşacaq...**

yazısı sah.12-də

**Paytaxtda qanunsuz ağac
kəsənlər tutuldu**

yazısı sah.14-də

**«WikiLeaks»in rəhbəri Assanc yenə
həbs təhlükəsi ilə üzləşib**

yazısı sah.13-də

**Üç məhkum həbsxanada
xəstəlikdən öldü**

yazısı sah.14-də

**Yeni "ərəb baharı" - yenə
Tunis qaynayı...**

yazısı sah.9-də

**"26-lar"ın qəbrini ziyarət
edən kommunist Tukanov
məhkəmə karşısındı**

yazısı sah.2-də



**Psixoloq Vəfa
Rəşidova:
"İstirahət
etməyən insanın
beyni və bədəni
agressiv olur..."**

yazısı sah.10-də

Kremlin əlindəki erməni "kartı" yeni qiyafədə

**"GÜRCÜSTANDAN ÇARPAZ TƏHLÜKƏ -
TİFLİSİN AZƏRBAYCAN SINAĞI..."**

Terrorçu ASALA qonşu ölkədə soydaşlarımıza yaxın bölgədə möhkəmlənməyə başlayıb - SOS!; Gürcüstan da daxil, Güney Qafqazda böyük güclərin kəşfiyyat savaşı qızışır; Bakıya verilən xəbərdarlıq mesajlarında əsas hədəf...




yazısı sah.8-də

**Fazıl Məmmədovun həbsi Üçün hüquq
baza hazırlanır - ilginc gelişmə**

Artıq sabiq nazirin silueti dəmir barmaqlıqlar arxasında görünür; 9 şirkət və bir fiziki şəxs onun ən yaxın kadrlarının rəhbərlik etdiyi Lokal Gəlirlər Departamentini məhkəməyə verib; işin gedişatında sabiq nazirin qanunsuz eməllerinin araşdırılması üçün təqdimat verilə bilər

yazısı sah.5-də



**Qarabağ
mühəribəsinin ən
uğurlu
əməliyyatının
iştirakçısı "Yeni
Müsavat" a danışdı**

yazısı sah.11-də



**Şahin Cəfərli:
"Bu,
Azərbaycanın
Qərbə doğru
revansıdır"**

yazısı sah.7-də



Trampin hədəfə aldığı 5 yeni ölkə

Trampin miqrant siyasetinin yeni detalları üzə çıxır. Musavat.com xəbər verir ki, CNN International-də yer alan xəbərə görə, 200 min el salvadorlunu Amerikada göndərməyə hazırlanan ABŞ rəhbərliyinin keçici qoruma programı ilə ölkədə qalan Honduras, Suriya, Nepal, Yəmən və Somalidən gələnlər üçün də buna bənzər bir qərar verərək, 450 min nəfəri deportasiya etmək istədiyi qeyd olunub.

Miqrantlara qarşı olduğunu "hər fürsətdə" açıqlayan ABŞ prezidenti Donald Tramp el salvadorlu qaçqınların deportasiya edilməsinə yönəlmış qərar və Haiti, Sudan, eləcə Nikaraqua üçün bənzər açıqlamaların ardınca 5 ölkə üçün daha deportasiya qərari verməyə hazırlanır.

Söyügedən ölkələr aşağıdakılardır: Suriya, Nepal, Honduras, Yəmən və Somali.

Rəsmi statistikaya görə, 10 ölkədən təxminən 435 min insanın qərardan təsirlənecəyi görünür.

Son tarixlərə gəlinəcək, təxminən 5 min 300 nikaraqulalı üçün 2019-cu ilin yanvar ayı, 58 min 700 haitili üçün 2019-cu ilin iyul ayı, 263 min el salvadorlu üçün 2019-cu ilin sentyabrı, təxminən 6 min 200 suriyali üçün 2018-ci ilin mart ayı, 13 min nepallı üçünsə 2018-ci ilin iyun ayı son tarixdir.

□ Sevinc



Şəmkirdə 57 yaşlı kişiye 17 biçaq vurdular

Şəmkirdə biçaqlanma hadisəsi olub. ARB TV xəbər verir ki, rayon sakini 57 yaşlı İsrail Hüseynov çoxsayılı biçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Tibbi yardım göstərilən yaralı reanimasiya səbəsində yerləşdirilib. Vəziyyəti orta-agırdır.

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Türkiyə Ermənistanla sərhəddə hasar tikməyəcək

Türkiyə Ermənistanla Gürcüstanla sərhəddə hasar tikməyəcək, lakin bu ölkələrlə sərhədi elektron nəzarət sistemi ilə təchiz edəcək. Virtualaz.org xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu "Anadoluya" ya müsahibəsində bildirib.

"Düşünürəm ki, yaxın iki ay ərzində müvafiq addımlar atılacaq. Hələlik söhbət modul hasarın çəkilməsindən deyil, yalnız elektron təhlükəsizlik sistemindən gedir", - deyən nazir əlavə edib ki, Türkiyə ilə İran arasında modul hasarın tikintisi işlərinin yarısı artıq yekunlaşdırıb.

Türkiyəli nazir qeyd edib ki, ölkənin Ağrı və İğdır əyalətləri boyunca 144 kilometr uzunluğunda modul hasarın tikintisi həm terrorçuqla mübarizə, həm də qacaqmalçılığın və qeyri-legal miqrasiyanın qarşısının alınması baxımından zəruri idi.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01

Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali məktəblərində təhsil qrantı veriləcək

Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların veriləcəyi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, müəyyən edilib ki, təhsil alanlar üçün təhsil qrantının sayı həddi hər il 20 nəfər olmaqla, 5 il ərzində 100-ə çatdırılır, həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya menzil kirayesi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə teminat, nəqliyyatdan (taksi xidmetindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ilde bir dəfə ölkələrinə gediş-gəliş xərclərinə ehət edir.

Nazirlər Kabinetinə təhsil-lanlar üçün təhsil qrantının veriləməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq etmek, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağ-



İi tekliflərini iki ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim etmek tapşırılıb. Xarici İşlər Nazirliyi isə Təhsil Nazirliyi ilə birləşdə hər il aprel ayının 1-dən gec olmayıraq bu sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı programı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim məyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənleşdirməlidir.

Təhsil Nazirliyi bu sərəncamın 4-cü hissəsinə uyğun ola-

"Dünyada 4-cü sənaye inqilabı başlayır" - Nursultan Nazarbayev

Bugün dünya 4-cü sənaye inqilabı dövrünə daxil olur. Axar.az xəbər verir ki, bunu xalq müraciətində Qazaxistən prezidenti Nursultan Nazarbayev söyləyib. Onun sözlərinə görə, Qazaxistən global dəyişikliklərə və çağırışlara hazır olmalıdır.

Nazarbayev həmçinin Qazaxistən əsas məqsədinin dünyanın ən inkişaf etmiş 30 iqtisadiyyatı sırasında yer almaqdan ibarət olduğunu bildirib.

"İmtahanların vaxtı gələn həftə əlan ediləcək" - Məleykə Abbaszadə

"Bülli qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub".

APA-nın xəbərinə görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır: "İmtahanlar kütłəvi tədbirlər sayılır. İmtahan günlərində ölkədə başqa kütłəvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini əlan edəcəyik".


M. Abbaszadə DİM tərəfindən hər ay bir dəfə dövlət qulluğuna qəbul imtahanları-nın da keçirildiyini xatırladıb.

DGK ötən ay büdcəyə 225 mln. manatdan artıq vəsait köçürüb

Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 225 mln. 379,6 min manat təşkil edib.

"APA-Economics" qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2016-ci ilin dekabr ayı ilə müqayisədə daxilolmalar 9 mln. 625,8 min manat və ya 4,09% az, ötən ilin noyabr ayı ilə müqayisədə isə 8 mln. 365,2 min manat və ya 3,85% çoxdur.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 73 mln. 905,2 min manat, idxlənə mal-ların əlavə dəyər vergisi üzrə 132 mln. 850,2 min manat, aksızlər üzrə 15 mln. 674,7 min manat, yol vergisi üzrə isə 2 mln. 949,5 min manat təşkil edib.



Kommunist Tukanov məhkəmə qarşısına çıxarıldı
"26-lar" in qəbrini ziyarət edən təşkilat sədri rüşvətxorluqda suçlanır

"Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini Musa Tukanov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 17-ne teyin edilib.


Xatırladaq ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismindən cəlb edilib.

Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs-qətimkən tədbiri seçilib.

Bildirək ki, M.Tukanov Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının sədr vəzifəsini daşıyır.

Rüşvet almaqdə və vəziyyət selahiyətlərini aşmaqdə təqsirləndirilən M.Tukanov həbsindən əvvəl qalmaqalla gündəmən gelmişdi. M.Tukanov "26-lar" in məzarını ziyyərət etmişdi.

□ İ.MURADOV



63 yaşlı əlil pensiyasını düzəldə bilmir

63 yaşlı Bakı sakini Qafarov Tofiq redaksiyamızla gələrək özüne pensiya düzəltmədə bilməməsindən şikayətlənib. Gözdən əlil olan şikayətçi qeyd edib ki, çalışdığı idarənin məsuliyyətsizliyi üzündə pensiya sənədini düzəldə bilmir.

"3-cü qrup gözdən əlil olduğum üçün ayda 47 manat pensiya alıram. İş stajımı görə pensiya düzəltməyə çalışdım. Lakin əmək kitabçası itirdiyimə görə pensiya sənədini düzəltmək üçün mənəndən əmək kitabçam tələb olunur. Lakin kitabçası itirdiyimden işlədiyim yerlərdən sənədləri toplayıram. Hamisə hazırlıdır, bir tək Şifer Kombinatından sənəd ala bilmirəm. Həmin kombinat bağlanıb. Mənə bildirildi ki, Mərkəzi Arxiv İdarəsinə müraciət etsem, istədiyim sənədi əldə edə bilərəm. Lakin qurumdan mənə mənfi cavab verildi. Bildirildi ki, Şifer-Keramika Kombinatının sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməyib, bu səbəbdən idarə müsəbet cavab vere bilmir.

Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələdə mənə köməklilik göstərilsin".

Məsələ ilə bağlı əməkdaşımız Mərkəzi Arxiv İdarəsi ilə əlaqə saxlayıb. Qurumdan əməkdaşımıza da bildirilib ki, adıçəkilən kombinatın sənədləri idarəyə təqdim olunmadığından şikayətçinin müraciəti cavabsız qalıb: "Əger təşkilatın və ya qurumun sənədləri biza verilmirsə, biz o halda müraciət edən şəxse müsbət cavab verə bilmirik. Mütləq şəkildə adıçəkilən qurumun rəsmi sənədi olmalıdır. Bəzən olur ki, hansısa bağlanan qurum və ya təşkilatın sənədləri ya məqsədli şəkildə, ya da məsuliyyətsizlikdən məhv edilir, yandırılır. Belə olan halda bizim idarəyə heç bir sənəd verilmir".

İdarənin əməkdaşı qeyd etdi ki, rəsmi sənəd olmadıqda şikayətçi məhkəməyə müraciət edərək problemini həll edə bilər:

"Bu halda vətəndaş iki şahidi olmaq şərti ilə məhkəməyə müraciət edə bilər. Doğrudur, bu bir qədər uzun çəkən prosesdir. Lakin problem yalnız bu yolla həll oluna bilər".

□ Xəlidə GƏRAY

Yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazır Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclası keçirilib. Azərbaycan dövlətinin başçısı iclasda giriş nitqi söyləyib. "2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib. Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq".

APA-nın məlumatına görə, prezident iclasında belə deyib: "Dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub. Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərəalsa, ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin və uğurlu siyasetin teməlində xalq-ıqtidat birliyi, xalqın dəstəyi dayanır. Darin iqtisadi isləhatlar ilə kimi xarakterize olunan 2017-ci ilde iqtisadi sahədə böyük uğurlar qazanılıb. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən proseslər yüksək qiymət verib".

"Keçən il infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılıb" - deyə prezident bildirib: "Elektrik təchizatı yaxşılaşdırılıb, bölgelerde qazlaşdırma işləri sürətlə aparılıb: "Keçən il kənd təsərrüfatının inkişafı üçün önemli tədbirlər görüllər. Bundan əlavə, keçən il 1300 km avtomobil yolu, o cümlədən 500-dən çox kəndi yəni yol çəkilib. İcməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, iki olimpiya kompleksi istifadəyə verilib".

Prezident İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərlə bağlı məsələ də həllini tapıb, 2300 məcburi köçkün ailesi yeni mən-

zillələrə köçürülüb: "Cocuq Mərcanının bərpası tarixi hadisədir. Şıxarx qəsəbesində aparılan quruculuq işləri böyük əhəmiyyət daşıyır".

Dövlət başçısı müşavirədə deyib ki, Azərbaycanın hərbi güclü artıb: "Azərbaycan ordusu beynəlxalq reytinqə görə dünyada en güclü ordularından biridir".

O, növbəti illərdə bu sahədə tədbirlərin görülcəyini və yenilə silahların alınacağını bildirib.

"Davos İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabət-qabiliyyətliyinə görə 35-ci yerde göstərib. Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur" - prezident çıxışında söyləyib: "2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektorunun 3,6 faiz kənd təsərrüfatından 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb".

Prezident qeyd edib ki, ötən il bir çox önemli layihələr icra edilib: "Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərməye qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Her bir ölkə belə nəticələr fəxr edə biler. Regionların inkişafı daimi diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona sefer edərək verilən tapşırıqların icrası

ile yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb.

Keçən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik

5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşib. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrden biridir".

Dövlət başçısı qeyd edib ki, Azəri-Çıraq-Güneşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılmasında böyük əhəmiyyət daşıyır: "Cənub Qaz Döhlizinin icrası uğurla təmin edilir: "Şahdəniz-2" layihəsinin icrası 99 faiza çatıb, Cənubi Qafqaz Qaz Kəməri 93 faiz, TANAP layihəsi 90 faiz icra edilib. TAP layihəsi ilə bağlı işlər cədvəl üzrə gedir. Açılışı ötən il olan Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycanın beynəlxalq naqliyyat mərkəzlərindən birinə çevirib. Artıq bir neçə ölkə bu layihəyə qoşulmaqla bağlı müraciət edib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrası istiqamətində də önəmlü addimlər atılıb, İran sərhədine qədər dəmir yolu nəticəsində tikintisi təmin edilib".

İlham Əliyev bildirib ki, dün-yə birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır: "Bu, Avropa İttifaqının (AI) Şərqi Tərəfdəşliyi sammitinin yekun bəyannamesində de eksini təpib. Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaliyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışasının yalnız ölkəmizin ərazi bütövülüyündən tərəfəsində həllin vacibliliyini vurğulayan dövlət başçısı deyib ki, bu münəqışının hellində Azərbaycanın mövqeyini ədalətlidir və beynəlxalq hüquqa əsaslanır".

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış ediblər.



Prezidentin Xalq Cumhuriyyəti ilə bağlı qərarı açıqlandı

Dövlət başçısının 2018-ci ilin "Azərbaycan Xalq Cumhuriyyəti ili" elan etməsi yüksək qiymətləndirildi

Prezident İlham Əliyev 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cumhuriyyəti ili" elan edib. Dövlət başçısı bunu yanvarın 10-da Nazır Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında bildirib.

İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Günün sonunda isə prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycanda "Azərbaycan Xalq Cumhuriyyəti ili" elan edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, bu il Şərqdə ilk demokratik respublikan - Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 il tamam olur.

İctimaiyyət ölkə başçısının bu addimını müsbət qarşılayıb. Deputat Fəzail Ağamalı bu barədə «Yeni Müsavat»a açıqlamasında bildirdi ki, İlham Əliyev Azərbaycanın tarixinə, dövlətçiliyinə, Xalq Cumhuriyyətinə necə böyük önem verdiləni bir daha bu addimla ilə ortaya qoymuş oldu: "İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra Azərbaycanın dövlət müstəqilliyyinə, suvereniliyinə bütün ruhu ilə bağlı olduğunu konkret addimlarla təsdiq edib. Odur ki, cənab prezidentin indiki qərarı da gözənlənən idi. Bu addim genişməqyaslı tədbirlərin keçirilməsini özündə ehtiva edəcək. 1918-1920-ci illərdə AXC-nin tarixini Azərbaycan tarixinin zəngin səhifelerindən və qurur doğura biləcək səhifelerindən biridir. Bu



baxımdan ölkə presidentinin bu xüsusi önem vermesi, elbət, çox sevindiricidir və cənab İlham Əliyevin bu addımı hər kəsə bir nümunədir. Cumhuriyyətin 100 ilinin keçirilməsi Azərbaycanın sərhədlərindən kənardan da geniş qeyd olunacaq. Bununla bir daha dünyaya sübut ediləcək ki, Azərbaycanın bu gün müstəqəl dövlət qurması tarixi ənənələre səykənir. Bu gün Azərbaycan Respublikası 1918-ci ilde Şərqdə ilk demokratik respublika olaraq qurulan Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Bunun özü müasir Azərbaycan dövlətinin konkret ənənələrə səykəndiyini sübut edəcək. Odur ki, cənab prezidentin qərarının bir çox müüm istiqamətlərdə böyük əhəmiyyəti var".

Deputat, "Azərbaycan" qəzetiñin baş redaktoru Bəxtiyar Sadıqov da prezidentin addiminin çox böyük əhəmiyyəti hadi-

se olduğunu dedi: "Yeni qədəm qoymduğumuz ilin "Azərbaycanda Xalq Cumhuriyyəti ili" elan olunması çox sevindirici və əhəmiyyətli hadisə oldu. Buna görə cənab prezidente təşəkkür edirəm. Cənab prezidentin bu addımı AXC-nin, dövlətçilik ənənəmizin dünyada təbliğini baxımdan ciddi cəddi avantajlar gətirəcək. Bu, həm də milli birlik üçün çox əhəmiyyətlidir. Özündən əvvəlki tarixə hörmətə yanaşmaq çox ciddi məsələdir. Bu, gələcəyimiz üçün da vacibdir. Hamımız əl-ələ verib Cumhuriyyətinin 100 illiini ciddi şəkildə keçirməliyik".

Tariçi professor, Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin rəhbəri Nəsiman Yaqublu ölkə başçısının qərarı ilə bağlı fikirlərini müsavat.com-a bildirib.

Prezidentin 2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cumhuriyyəti ili" elan etməsini alqışlayan N.Yaqublu qeyd etdi ki, bu böyük tarixi hadisənin yüz illiyinin yüksək səviyyədə keçirilməsinin Azərbaycan dövləti və xalq üçün çox ciddi əhəmiyyəti olacaq: "Övvəla, cənab pre-

zidentin bu addiminin teqdir edirəm və çox əhəmiyyətli addım olduğunu bildirmək istəyirəm. Xalq Cumhuriyyətinin yüz illiyi adı bir tarixi hadisə deyil. Yeni bu hər hansı şəxse de aid olan məsələ deyil, bu, Azərbaycan dövlətinin elə məqamlarının dünya ictimaiyyətinə çatdırılmasıdır ki, bundan Azərbaycan dövləti və xalqı yalnız uda biler. Bize Azərbaycan Cumhuriyyətinin yüz illiyini keçirmək bütün müsəlman və türk dünyasında ilk dövləti qurdugumuzu dünya dövlətlərinə göstərə bilmək imkanını verir. İkinci, Azərbaycan Cumhuriyyətinin yüz illiyini qeyd etməklə həm də dünya ictimaiyyətinə və aparıcı dövlətlərə göstərə bilerik ki, biz 1918-ci ilde Azərbaycan Cumhuriyyətini yaradanda bu dövlətin tərkibində Qarabağ da, Zəngəzur da və digər bölgələr de var idı və səz de beynəlxalq birlik olaraq həmin vaxt Azərbaycanın müstəqilliyyini bu bölgələr tərkibində olmaqla tanımışdır. Bu, çox ciddi məqamıdır. Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyyini məhz yanvar 11-də dünya dövlətləri tanımışdır. Bu gün de çox önemli gündür ki, cənab prezident məhz belə bir gündə 2018-ci il "Azərbaycan Xalq Cumhuriyyəti ili" ilə elan etdi".

Tariçi alim bildirdi ki, Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının hamisəna fərqli qoymadan onların fealiyyətinin araşdırılması, öyrənilməsi vacibdir: "Biz onların ənənələrə səykəndiyiq. Azərbaycanda onların ev muzeylərinin yaradılması, adalarının ebediləşdirilməsi istiqamətində işlər görülsə yaxşı olar. Məsələn, onların yaşadıqları binalara xatire lövhələri vurəq. Sonra isə bu insanların məzarlarının Azə-

baycana getirilməsi təmin edilsə çox gözəl olar. Əlimərdən bəy Topçubaşov Fransada, Məhəmməd Əmin Rəsulzadə Türkiyədə, Ceyhun Hacıbəyli Fransada, Fətəli bəy Xoysi Gürcüstanda digərləri başqa ölkələrdə dəfn olunub. Gürcüstən və Ermənistan da yüz illiklərinə hazırlaşırlar. Polşa Respublikası bu il yüz illiyini keçirəcək. Demokratiya və təbliğat yarışında çalışaq ki, geri qalmayıq, qəlebə calaqla. Bizim şanslarımız var və uğurlu məqamlarımız da çoxdur. Bu işləri uğurla həyata keçirmək üçün iş yaxşı bilən adamlar cəlb edilməlidir. Cənab prezident bu gözəl addımı atdı. İndi bu işləri həyata keçirmək hər kesin vəcdan borcu olmalıdır. Prezidentin addimini təqdir etməklə yanaşı, hər bir vətəndaş bu möhtəşəm tarixe, bayrama öz töhfəsinə vermelidir".

Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə isə modern.az-a açıqlamasında ölkə başçısına bu addımı görə təşəkkür edib: "2018-ci ilin "Azərbaycan Xalq Cumhuriyyəti ili" elan ediləməsi çox gözəl addımdır. Bu il çərçivəsində AXC-nin təbliği baxımdan ciddi addimlər atılıb. Məhəmməd Əmin Rəsulzadə Cumhuriyyətimizin banisi olub və onu sevməyən yoxdur. Azərbaycanın azadlığı, istiqəli onun adı ilə bağlıdır. "AXC ili"ndə həmçinin Rəsulzadənin mədəni əməkdaşlığı təbliğ etməli, bununla yanaşı, ali təhsil məüssisələrində, məktəblərde də usaqlara Rəsulzadə haqqında kifayət qədər məlumat verməliyik. Tarix yanaşmalarından asılı olmayıaraq, dəyişməz qalır. AXC dövrü Azərbaycan tarixinin ən şərəfləri, ən şanlı şəhifəsidir. Bu baxımdan 2018-ci ilin "AXC ili" elan edilməsi bütün məsələt ideyaları, fikirləri özündə birləşdirəcək. Belə gözəl addım üçün mən cənab prezident İlham Əliyevə təşəkkür edirəm!"

□ Etibar SEYİDAĞA,
«Yeni Müsavat»



11-lərin etirazı və ya ərəbsayağı demokratiya

Hüseyinbala SƏLİMOV

Dögusu, bu ölkədən - Səudiyyədən heç yazmaq istəməzdim, cünki bunun nə iç siyasetində bir sahman var, ne də diş siyasetində öyunülesi və təqdir olunası bir məqam. Qanun-qaydası ilə hələ de orta əsrlərin idarəciliyini xatirladan adı teokratik monarxiyadır.

Amma bu yaxılardaca bir detal diqqətimiz çəkdi, əvvəlce bir xeyli güldük və axırdı da qərara gəldik ki, bu haqda bir-iki para söz yazmaq heç də pis olmazdı.

Qərəz, oxuduq ki, Səudiyyə şahzadələri sarayda etiraz aksiyası keçirməyə cəhd ediblər. Birincisi, onların sayı mənənə çox göründü - düz 11 nəfər! Adətən krallar, şahlar özlərindən sonra az varis qoymağa cəhd edirdilər ki, vəliəhdələr hakimiyyət üstündə biri-birlərini qırmasınlar.

Amma dərhal da ağlıma gəldi ki, şərq despotları qərbliyərən həmişə daha bir məsələdə də fərqlənilər - bunların arvad-uşağı daha çox olub...

Nə isə, sözüm bunda da deyil. Özünüz de razılığınız ki, bu Səudiyyədə hansı demokratiyadan, dinc etiraz aksiyasından-filandan danişmaq belə cəfəng cəhddir. Amma budur, burada da şahzadələr etiraz edir, özü de 11 nəfərlik tərkib! Hələ sabah bir də gördün ki, həmin bu 11 nəfər dərub lap "partiya" da yaradıbdır...

Elə mənim də məramım "partiya" məsələsinə aiddir. Bilişiniz, legal siyasi partiyalar haradasa, 200-250 il önce yaranmağa başlayıb. O vaxta qədər dünyada siyaset olmayıbm? O vaxtadək dünyada hakimiyyət və hakimiyyət uğrunda çekişmələr, özü də qanlı çekişmələr olmayıbdırmı?

Elə məsələ də bundadır ki, olubdur. Çekişmələr də olub, sui-qəsədlər də, hətta açıq müharibələr də...

Əslində ilk legal siyasi partiyaların yaranması siyaset deyilən fenomeni bir məcraya yönəltmək, ona nəzarət oluna bilinən məzmun vermək cəhdidi idi. Bir daha deyir ki, bu na qədər də min illər ərzində siyasi qruplar və siyasi davalar olub...

Bilərim, deyəcəksiz, bu adam bize bunları niye danişir? Məger bunu bilmirikmi, yaxud "Firon" və ya "Spartak" romanını da oxumamışığımı?

Yox, təbii ki, bilirsınız, hətta ola bilsin, aralarında elələri var ki, bəlkə məndən də yaxşı bilir bütün bunları...

Sözüm bunda da deyil. Ondadır ki, 21-ci əsrde avtoritar rejimlərin liderləri belə zənn edirlər ki, əgər legal partiyalar yasaq ediblərsə və yaxud da qol-budaqlarını budayıblarsa, deməli özlərini siyaset deyilən fenomenin fitnə-fəsadlarından sığorta ediblər. Amma həqiqətdə belə olurmu? Partiyaların fealiyyətini məhdudlaşdırmaq siyasetə son verirmi?

Elə məsələ də bundadır ki, qəti vermir. Bunları yazmaqdan barmaqlarımız, deməkdən də dilimiz qabar olub, amma eşidən yoxdur. Bəli, bir daha deyir ki, legal siyasi partiyalar məhdudlaşdırıldan sonra hakimiyyət çekişmələrini saray dəhlizlərinə və ya gizli məkanlara köçür, amma heç vaxt kəsilmir, dayanır...

11 şahzadənin etirazından da buna görə yazdıq... Bəlkə bizim də bir az güləmli formada hallandırıǵımız bu 11 nəfərlik "etiraz" çox kiçik ştrixdir, Allah bilir, əslinde Səudiyyədə hansı çekişmələr, vəliəhd olmaq uğrunda hansı vuruşmalar gedir!

Ona görə də salamatı yenə də legal siyasi partiyalara meydan verməkdir. Birincisi, onlar əsl demokratiyanın göstəricisi və hətta onun əsas mühərriklərindən biri hesab olunur, cünki hörmətli Karl Popper müəllim demiş, demokratiyanı siyasi partiyaları təsəvvür etmək mümkün deyil.

İkinci, legal siyasi partiyalar olmayıanda və yaxud məhdud şəkilde olanda siyaset də latent forma alır və latent qrupların fealiyyətinə çevirilir. Hətta sarayda her şey qaydada olanda belə bir də görürsən ki, siyaset meydanını cürbəcür "qara element"lər, radikallar, dəha nə bilim, kimlər tutubdur.

Məsələ indi Şərq ölkələri üçün aktualdır. Qərbədə, dedik ki, siyasi partiyaların tarixi yüz illeri aşıbdır, orada yüz illərin parlament təcrübəsi var. Amma Şərq bir az qəliz məsəledir. Ona görə də ciddi saray çekişməsi və siyasi qara gürub dəha çox Şərq ölkələri üçün xarakterikdir.

Bununla bağlı bir dəfə amerikalı politoloq Fərid Zəkeriyəyəninin fikrini oxumuşduq. O müsəlman şərqində dini radikal-ların meydana çıxmamasını çox sadə izah edir: şərq despotları bütün ictimai-siyasi institutları yasaq edir, tekce məscidlərə toxunmağa cəsarət etmirlər. Ona görə də müxalif ovqat və fikir də gec-tez məscidlərdə formalşamaga başlayır.

Bu səbəbdən də 11 səudiyyəli şahzadənin "etirazı" çox düşünülesi məsələdir, - bəli, əzizlərim, partiyalar oldu-olmadı, siyaset öz işindədir...

• ki gün əvvəl ölkə prezidentinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticaret Limanı kompleksində Ro-Ro terminalının açılışı oldu. Bu terminal Ro-Ro tipli gemilərin qəbul edilməsi üçün nəzərdə tutulub.

mətbuata verdiyi məlumatə görə, "Haskoning DHV UK" Ltd şirkəti tərəfindən aparılmış dəyişikliklərdən sonra layihənin 1-ci mərhələsi üzrə 1 ədəd Ro-Ro və 3 ədəd ümumi yük körpüsü elave olunmaqla, ümumi körpülerin sayı 8-dən

yihəsinin işlənmə mərhələsi 2010-cu ilə güclə başa çatdırıldı. Həmin il prezidentin iştirakı ilə limanın təməli qoyuldu. Limanın tikintisinin böyük bir hissəsinə həyata keçirən "Evrascon" ASC-nin işləri yubatması nəticəsində birinci

masi tarixinin yenidən uzanmasına sebeb olub. Belə ki, Ro-Ro terminalının açılışı zamanı verilən məlumatə görə, layihə qrafikinə əsasən, bu il yanvarın sonundakı yeddi ümumi yük körpüsünün tikintisi tamamlanacaq. 2018-ci

Əlet limanının baş planında dəyişiklik olunub

Strateji kompleksdə tikinti işləri sürətlənib



Terminalın açılışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumatdan aydın olub ki, limanın baş planına dəyişiklik edilib. Xatırladaq ki, baş plan Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfində hazırlanmışdı. Plan da limanın tikintisinin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulurdu. Birinci mərhələdə limanın illik yükötürmə qabiliyyətinin 10 milyon ton yük və 50 min TEU konteyner olması, üçüncü mərhələnin sonunda bu göstəricilərin 25 milyon ton yük və 200 min TEU konteynerə çatdırılması nəzərdə tutulurdu. Onu da qeyd edək ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında hazırlanmış Baş plandakı bu göstəricilər bir çox mütəxəssislər tərəfindən real hesab olunmurdu, onlar hər iki sahədə imkanların şirdildiyi qənaətindəyidər.

Bir neçə həftə əvvəl məlumat oldu ki, Baş plana dəyişikliklər olunub. İqtisadiyyat Nazirliyinin tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticaret Limanı Kompleksinin müdürüyyətinin direktoru Heydər Turabovun

12 ədədə çatdırılıb, bunun nəticəsində layihənin birinci fasasının yüksəkşarma imkanı illik 10 milyon ton yükden 15 milyon ton yüke və 50 000 TEU-dan 100 000 TEU konteynerə qədər artırılması təreqid olunduqdan sonra işlər bir qədər sürətləndirildi. Eyni zamanda limanın tikintisi üzrə sifarişçi hüquq Nəqliyyat Nazirliyi leğv edildikdən sonra iqtisadiyyat Nazirliyine keçdi ki, bu da prosesdə böyük çəngəlmanın yaranmasına gətirib çıxardı. Avqust ayında prezident sərəncamı ilə liman üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədile "Bakı Beynəlxalq Dəniz Ticaret Limanı" Qapalı Səhmdar Cəmiyyətinə 36,8 milyon (otuz altı milyon səkkiz yüz min) manat, digər sərəncamı ilə limanın tikinti işlərinin davam etdirilməsi üçün iqtisadiyyat Nazirliyine 30 milyon manat ayrıldı. Həmçinin limanın birinci mərhələsi üzrə işlərin yüksəkşarma tarixi sentyabrda 2017-ci ilin sonuna qədər ertələndi.

Baş plana edilən dəyişikliklər nəticəsində görüləcək işlərin coxalması limanın birinci mərhələsinin başa çat-

ılın birinci rübünnün sonundakı isə anbarların, yardımçı binaların, digər əlaqəli infrastruktur obyektlərinin inşasının, onların mühəndis-kommunikasiya xətlərinin çəkiləşməsinin, həmçinin yardımçı sistemlərin quraşdırılması nəzərdə tutulur. Limanın əməliyyat binasının inşası isə bu ilin mayında bitəcək.

Qeyd edək ki, Azərbaycanın regional nəqliyyat və logistika mərkəzine çevriləməsi siyasetinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşduğu yerləşən Əlet Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həllədici və mühüm rol amlıkdir. Limanın ilk mərhələsinin yekunlaşma tarixinin yubadılması ötən ilin oktyabrında istifadəyə verilən "Bakı-Tiflis-Qars" dəmir yolun xəttinin yük təminatı baxımdan arzuolunmaz haldır.

Qeyd etdiyimiz kimi, liman həm də Şimal-Cənub nəqliyyat dəhlizinin işləməsi üçün həllədici rola malikdir. Hənsi ki, bu dəhlizdə işlərin sürətləndirilməsi də birbaşa ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycan dəhlizin İran ərazisindəki hissəsinin - "Astara-Rəşt" dəmiryol xəttinin çəkiləşmə üçün İrana 500 milyon dollar güzəştli kredit verilib. Hazırda dəhlizin tikintisi üzrə işlər sürətlə davam etdirilməkdedir.

Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri ilə yalnız tranzit yüklerin sadəcə daşınmasını deyil, onlara elave deyər qatılıraq daşınmasını teşkil etmə niyyətindədir. Bu məqsədə Əlet Dəniz Limanı ərazisində Azad Ticaret Zonasının da yaradılması nəzərdə tutulur. ATZ-nin yaradılması barədə sərəncamı İl.Əliyev 2016-ci ilin martında imzalayıb. Həmin ilin sentyabrda isə ATZ-nin yaradılması üzrə məsləhətçilik işi döyünün 3-cü böyük belə limanı olan Cəbəl-Əlinin yaradıcısı "DP World" şirkətinə həvalə olunub. Bu ilin mayında şirkət ATZ-nin layihəsi üzrə hesabatını təqdim edib.

ATZ-nin fealiyyətinin xüsusi hüquqi rejim nəzərdə tutan qanunla tənzimlənəcəyi nəzərdə tutulur. Qanun layihəsinin ötən il qəbul olunması gözənləşdə də, bu, baş vermedi.

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"



İşverenlik etməyinə, bu işlər düzəlməyəcək

Samir SARI

Sair Şəhriyar del Geraninin yazdığı və sosial mediada firtına qoparmış olaylardan hər birimizin, o cümlədən bu yazının müəllifinin də başına gəlib. Aşağıda onları bir-ikisini qulluğuñuzu ərz edəcəm.

Hələlik isə yüngülvari şəkildə ona toxunum ki, əsəbi camaatımızın bu mövzuya yanaşması həddən artıq sərt oldu və şair Şəhriyari pis-pis söydülər, qınadılar.

Şairə ağır söz yazarlar əsasən məsələyə iki prizmadan yanaşırırdılar. Birinci dəstə şairi işverenlikdə, mərdimezarlıqla qinayırırdı, ikinci dəstə isə onun donuz kolbasası istemal edərək, halal-haram məsələsinə dil uzatmasına "şəref" üzərindən hücum edirdi.

Hələ üçüncü dəstə də vardi. Bunlar isə şairin adını nəsə köhnə haqq-hesab görə, ya da sadəcə, özləri demişkən, mirta hallandırırdılar.

Ciddiyə alacaqsə, açıq şəkildə demək olar ki, bu, şairin 3-4 il qabaq İrandakı zindanda yatdığı zaman edam olunaçığına dair yayılan xəber qədər sarsıcı bir psixoloji hücum demək idi.

İntahası, Şəhriyar belə söhbətlərə çoxdan verdilər eləyib, ictimai rəydə söyləmək dən çəkinmir, yeri geləndə özü də qayıdılınca ağır sözlər deyir. Amma bunun məsələyə dəxli yoxdur, özü bilər, oxucuları bilər.

Əsas məsələ bu ölkədə istehlakçı hüquqlarının olub-olmamasıdır. Belə görünür ki, bizim istehlakçı olaraq düz-əməlli hüquqlarımız yoxdur.

Məsələn, hansısa supermarketdə bize qurdlu makaron sırsalar, yaxud, hansısa restoranda boşqabımıza yanmış antrekot atsalar və "əmi, sən bilmirsən e, bunu ləzzəti elə yaniq olmağındadır" deye bizi fransız yerinə qoysalar, şikayət etməmeliyik. Çünkü şikayət etsək, müdürü bir şey olmayıcaq, ara yerdə satıcıni və ya kababçını, ofisiyantı cəzalandıracaqlar.

Hərgah biz belə bir şey etsək, kiminse çörəyinə bais olmuş, mərdimezarlıq etmiş olacaq. Buna isə el arasında işverenlik deyirlər.

O gün bir avtobus qəzaya uğrayıb, 10-15 adamı şil-şikət eləmişdi, qəzadan yaralı çıxanlar şikayətlənirdi. Əzizlər, bu şikayəti qəzadan qabaq etmək lazım idi. Təbii ki, o sürücü ilk dəfə deyildi ki, elə bərk sürür, ölüşürdü. Onu vaxtında işdən qovdursayınz, özünüz de salamat qalacaqdınız, şirkətin də adı bədnəm çıxmayaqda, 1 aydan sonra başqa yerde iş tapan sürücüyə də dərs olacaqdı.

Şəxsen men özüm avtobus sürücüsündən şikayət edib işdən çıxartdımamışam, amma mübahisə etdiyim çox olub. Bir dəfə isə az qala əlbəyaxa olacaqdıq, mən davaya düşməkdən qalstukum qurtardı. Çünkü olduqca bərk sürən və driblinq edən futbolcular kimi avtobusu qırıldan sürücüyə bərkdən "əmoğlu, bir az asta sür" deyə səsləndim, adam "nervinni" çıxdı, avtobusu yolun sağına çəkib saxladı, salona dönüb qeyzlə dedi: "Kim idi o?". O, bu suali suluqluq eləyən şagirdi tapmaq üçün sinifə müraciət edən amansız müəllim kimi verdi, amma mənim şagird-tələbə vaxtim çoxdan keçdiyindən yeridim qabağa, dedim, men idim, bir də deyirəm, yavaş sür. Sürücü qalstukuma, əsəbi olmağıma baxdı, ağılı bir şey kəsmədi, hirsli-hirsli oturdu sükanın arxasına. Avtobusun salonundakı 20-dən artıq kişisinin birinden səs çıxmadi. Ancaq qadınlar mənən dəstək verdilər: "Düz deyir də"; "Yavaş sür də"; "Gərək camaati qırasan?" və s.

Açıçı, əvvəlcə istədim ki, sürücünün maşınının nömrəsini götürüb işverenlik edim, onun cəzalandırılmasına nail olum, sonra dedim, özümü cəncələ salmayım, get-gəl, başqarışı-filan, nəyə lazımdır.

İndin özündə də olur ki, yanacaqdoldurma məntəqəsinə döndənə operator ya yaxınlaşır, ya "injektor üçün dərman" təklif edir, ya da benzin dolub-bitir, amma bu gəlib şlanqını çəndən çıxarmır və adam əsəbileşir. İstəyirsən, müdürü çağırısan, şikayət edəsən, amma işverenlik olar deyə etmirsən.

Ticarət, xidmət, iaşə sektorunda hər gün yüzlərlə belə bərbəd qulluqla üzləşmək mümkündür.

İki yol var, ya biz indiye qədər yaşadığımız kimi yaşa-malıq, ya da bu sahələrdə dönüş yaratmaq, mədəni, sə-viyyəli davranış görmək üçün arada şikayət-filan etməliyik.

Şəhriyarin "işverenliyi"ni jurnalist qardaşlarımızdan biri də bəyənməmişdi, amma özü sovet vaxtı orta məktəb şagirdi ikən AzTV-de gedən "Ticarətdə qayda-qanun yaratmaq hər kəsin işdir" verilişinə şikayət edibmiş. Adını soruşsanız, deyə bilmərəm, Mahir Məmmədlidən soruşun, o de-sin.

Sabiq nəqliyyat nazi-ri Ziya Məmmədov-la keçmiş şəriki "Hafka"ləqəbli Hafiz Məmmədov arasında maliyyə çekişməsi barədə yeni məlumatlar var. Məlumdur ki, bir müddət önce "Delfin" hotelin təsisçisi olan "Delfin" MMC məhkəməyə müraciət edib.

cə "Bakı"nın 11 hektarlıq "ağsaqqalı" deyən ərazisi 15 milyon manata satılmışdır. Bu satışın da arxasında A.Məmmədovun, yoxsa başqa birinin olduğu bilinmir.

Məhkəmə qərarından sonra "Bakı" stadionu tərk etməli, yeni sahibləri-

mayıb. Ümumilikdə "Bank of Azerbaijan"ın geri qaytarılmayan kreditlərinin 160 milyon dollar cıvarında olduğu bildirilir.

Keçmiş nazirin oğlu ilə iş adamları arasındaki konfliktin Fransanın "Lans" klubu üstündə baş-

Ziya Məmmədovun "Delfin"li dönüşü, yoxsa imitasiyad...

Sabiq nəqliyyat nazirinin keçmiş şərkləri Hafiz Məmmədovla məhkəmə çəkişməsinin sırrı; Məmmədovların arxasındaki və ya onun "Delfin"inə sahiblənmiş sirli adam(lar) kim(lər)dir?

MMC 1 sayılı Bakı İnzibati İqtisad Məhkəməsində "Hafka"nın "Bakı" Futbol Klubuna qarşı iddia qaldırıb. Klubun bazası hotelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub. MMC klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmamasını tələb edib. "Hafka"nın klubu da qarşılıqlı iddia verərək həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib. Məhkəmə "Delfin"in iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verib.

"Hafka"nın iddiası isə redd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb. Bundan sonra "Bakı" yuxarı instansiya məhkəməsinə müraciət edərək qətnamədən şikayət edib. İşə yanvarın 9-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Vahid Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar deyişdirilmədən qüvvədə saxlanılıb.

"Delfin" MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamları Anar Məmmədovun şirkətlərindən biri olub. Bu MMC "Garant Holding"in tərkibinə daxil idi. "Bakı" isə Hafiz Məmmədovundur. Məmmədovların "Delfin"inin "Hafka"nın "udması" dərhal medianın yenidən diqqətini çəkib. Amma ortada cavabsız olan xeyli suallar var ki, onun ən əsası "Delfin" MMC ilə bağlıdır. Bu MMC-nin Məmmədovların nəzarətində olmadığı barədə çoxsaylı xəberlər var. O səbəbdən Məmmədovların yenidən siyasi səhnəyə məhkəməni udmaqla qayıtmış şübhəlidir. Qeyd edək ki, bir ay ön-

ne vermelidir. Məsələ ilə rib. 2013-cü ilin yanvarın-bağlı "Bakı"nın icraçı direktoru Yaşar Seyidov bir neçə gün əvvəl mediaya müsahibəsində deyib ki, onlar bu məsələlərə qarışmırlar: "Biz bu məsələlərə qarışmırıq. Bilmirik bu xəbərlər hardan çıxbı, neçə yayılıb? O proseslərdən bəzim məlumatımız yoxdur. Yerimizdəyik və məşqlər də davam edir. Bilirsiniz ki, burada "İsgəndər Cavadov Bakı Futbol Akademiyası" fəaliyyətini davam etdirir. Bu məhkəmə işi ile

bağlı bize heç kim təlimat verməyib". Hazırda həvəskarlar liqasında mübarizə aparan "Bakı" vaxtılı iki dəfə premyer-liqanın qalibi olub, Azerbaycanı bir neçə dəfə avrokuboklarda təmsil edib. Maliyyə sıixinisi yaşayan paytaxt təmsilcisi hazırda AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liganlarda "İsgəndər Cavadov Bakı Futbol Akademiyası" adı ilə təmsil olunur. Vaxtılı Z.Məmmədova

landığı barədə də mediada xəbərlər vardi. Hafiz Məmmədovun 20 milyon avroya aldığı klubun səhm paketini A.Məmmədovun cəmi 2,5 milyon avroya sahiblənmək üçün "Hafka"nın imzasını saxtalasdırıldı üzə çıxmışdı. H.Məmmədov qalmaqallı bəyanatla çıxış edərək bildirmişdi ki, o, sözügedən müqaviləyə imza atmayıb və "Lans" klubunun səhmlərinin başqa investora keçməsinə dair heç bir hüquqi razılaşma yoxdur.

Bildirilir ki, şərkiyyin pozulmasından sonra H.Məmmədovun borçlarını qaytarmaq işinə Məmmədovları qatması qarşı tərəfi qəzəbləndirib. Tərəflərin məhkəmədə çəkişməsinin səbəbləri sırasında bu amilin də rolü olduğu deyilir. Daha bir maraqlı sual da var: Ziya Məmmədovun arxasındaki və ya onun "Delfin"inə sahiblənmiş sirli adam(lar) kimdir?

□ "YM"



NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun 70 nəfər sülhməramlı yanvarın 9-da plana uyğun olaraq rotasiya qaydasında Əfqanistana yola salınıb. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına vacibliyini nəzərə alaraq NATO Əfqanistanda hayata keçirilən "Qətiyyətli Dəstək" missiyasında qüvvələrin sayının artırılması ilə bağlı Alyansa üzv olan və tərəfdəş ölkələrə müraciət edib.



verib. Ölkəmizin ABŞ ve NATO-nun bu siyasetinə töhfə verməsi mühüm hadisədir. Bu, onu göstərir ki, Azərbaycan çoxvectorlu xarici siyasetini davam etdirir və Qərblə Rusiya arasında balansı saxlamağa çalışır".

Ekspert qeyd etdi ki, zaman-zaman Azərbaycanın Rusiya lehine strateji seçim edəcəyi, onun integrasiya layihələrində yer alacağı barədə söz-söhbətlər yayılsa da, bunun əsaslı olmadığını görürük: "Əksinə, Azərbaycan Əfqanistandakı sülhməramlı əməliyyatlara

Azərbaycandan Qərbelə doğru dəha bir addım

Ekspert Şahin Cəfərli Qərbin Əfqanistandakı antiterror missiyasında iştirakın genişləndirilməsinin əhəmiyyətindən danışdı

Azərbaycan prezyidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 23 noyabr 2017-ci il tarixində NATO-nun Brüssel şəhərindəki mənzil qərargahındaki çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artıracağı barədə bəyanat verib.

Bu məqsədlə Milli Məclis 29 dekabr 2017-ci il tarixdə "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiye Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanistanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" qərarət dəyişikliklər edib.

Azərbaycan sülhməramlı kontingentinin sayının artırılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yeriňe yetirilib.

Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və tərəfdəşlərə dəstek məqsədilə 2018-ci ildən etibarən "Qətiyyətli Dəstək" missiyasının

müxtəlif qərargahlarında 6 Azərbaycan zabiti, eləcə də 2 hərbi hekim olmaqla, sülhməramlılarının sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılub.

Bəs Azərbaycan hərbçi-lərinin Əfqanistanda olmasına özəmiz üçün əhəmiyyəti nədir?

Politoloq Şahin Cəfərli "Yeni Müsavat" a bildirdi ki, Azərbaycanın NATO-nun Əfqanistandakı sülhməramlı əməliyyatlara töhfə verməsinin ciddi siyasi əhəmiyyəti var. Əvvələ, bu, Azərbaycanın dəstək əlkə Əfqanistanda sülh və sabitliyin bərqərar olmasında rol oynadığını göstərir. Əsgərlərimiz orada həm strateji obyektlərin qorunmasına iştirak edir, həm də öz əfqan həmkarları ilə təcrübə məbadiləsi həyata keçirir. Əfqanistan rəhbərliyi bunu yüksək qiymətləndirdiyini dəfələrlə bəyan edib: "Diger tərəfdən, Azərbaycanın Əfqanistandakı sülhməramlılarının sayını artırmaq qərarını qiyəmtəndirmek olar. Məlum olduğu kimi, ABŞ pre-

zidenti Donald Tramp ötən ilin avqustunda yeni Əfqanistan strategiyasını elan edib. Strategiyaya əsasən Əfqanistandakı ABŞ hərbçilərinin sayı artırılacaq. Düzdür, elə də böyük artım gözlənilmir və 11 mindən bir az çox olan ABŞ hərbçilərinin sayı 16 minə çatdırılacaq. Bundan başqa, ABŞ əfqan xüsusi təyinatlılarının təlim programını da genişləndirəcək. NATO-nun lider dövləti olan ABŞ-in yeni strategiyasına uyğun olaraq bu hərbi-siyasi blok tərəfindən də müvafiq addımlar atılır. NATO Əfqanistanda həyata keçirdiyi "Qətiyyətli dəstək" (Resolute support) missiyasını davam etdirəcəyini və gücləndirəcəyini açıqlayıb. Missiyada iştirak edən üzv və tərəfdəş əlkə hərbçilərinin, eləcə də təlim programına cəlb edilən əfqan xüsusi təyinatlılarının, hərbi pilotların sayının artırılması, Əfqanistan ordusunun təchizatının gücləndirilməsi nəzərdə tutulur. Azərbaycan Nato-nun tərəfdərəverənsi kimi də qiyəmtəndirmek olar. Məlum olduğu kimi, ABŞ pre-

dəstek verməklə həm de Qərbin Mərkəzi Asiyada mövqələrinin gücləndirilməsinə dəstək vermiş olur ki, bunun Rusiyani məmən etmədiyini anlamaq çətin deyil. Yəni Azərbaycanın siyaseti dolayısı ilə Rusiyanın maraqlarına qarşı yönəlib. Qərbin sözügedən regionda möhkəmlənməsi Özəkbəstan, Türkmenistan, Tacikistan kimi keçmiş sovet respublikalarını da Qərb və Rusiya ilə münasibətlərde Azərbaycanın müəyyənləşdiridiyi kursa bənzər xərisi siyaset yeritməyə sövq edir. Bu isə Rusyanın, eyni zamanda İranın və Çinin mövqələrinin zəifləməsi deməkdir. Əgər ABŞ və NATO Əfqanistandan çıxsayıdı,

yaranacaq boşluğu mehz Rusiya, Çin və İran dolduracaqdı. Vaşinqtondakı strateqlər buna yol vermək istəmir. Düşünürəm ki, son vaxtlar Azərbaycan-Qərb münasibətlərində müəyyən istişəmənin müşahidə olunmasında rəsmi Bakının Əfqanistana elavə əsgər göndərmək barədə qərarının da təsiri var".

□ Etilar SEYİDAĞA,
□ "Yeni Müsavat"

**Həmidlə
İlhamiyyənin
Xəzəri**
Aysel Əlizadə



Bu gün "Xəzər" televanalında səhər programını izledim. Programın aparıcıları Həmid Herisi və İlhamiyyə Rzadı. Aparıcılar inamız olsa da televiziyalarımıza inam itdiyi üçün bu günədək izləməyə ürək etmirdim. Xəyal qırıqlığına uğrayacağımdan qorxurdum, ancaq elə olmadı. Efiri zövqle izledim.

Süjetlər canlı, maraqlı idi. Aparıcıların şəhərləri, dialoqları, kiçik zarafatları yerindəydi.

Adamı yormur, itələmirdi. Dünya siyaseti ilə bağlı materiallar yaxşıydı.

Çöpçü ilə bağlı süjeti xüsusi bəyəndim. Belə ictimai faydası olan mental mövzulara güc vermək önemlidir. İnsanlara bəzi kütləvi vərdişləri tərgitmək cəhdələri cəmiyyətin ümumi həyat tarzının inkişafına kömək edir.

Aparıcılar gəldikdə, verilişin əsas yükü onların üzərindədi. Aparıcılıq olduqca ciddi sənətdi. Aparıcı liderdi, giddi. Milyonlara insanın qarşısına çıxbı informasiya, enerji ötürən, yön verən şəxsdi.

Həmişə düşünmüşəm ki, Herisi Azərbaycan üçün tapıntıdı. Zəkasının şərhədi yoxdu. Uğurlu televiziyaçı, yazar, şairdi. Hər mövzuda orijinaldi. Pırlar haqda çəkir, yaradıcı özellik qatır.

Dahiələr haqda veriliş aparır - maraqlı edir. Kriminal təməldən yazır - oxunur.

Şəhər programı aparır, yenə yüksək səviyyədə. Özü öz məktəbidir. Bir qüsürü var, danişanda kameralaya baxmir, gözləri qaçırlı. Obyektivdən gözlerimizə baxsa, yaxşı olardı.

İlhamiyyə xənim da olqunuğu, şarmı ilə tamaşaçını sehrələyir. Qaraqışırıq, bağırbağı danişırıq, kameralaya oynamaq yoxdu. Təbii, sakit və rahatlıq getirən tərz - peşəkarlıq var. Hər iki aparıcıyla tamaşaçı olaraq darixmadı. Obyektivlikdə amansızam. Buna görə də on yaxınımın sərt tənqidlərimə uğraya bilərlər. Programı gerçəkdən bəyəndim. Uzun yazmaq istəmirəm. Həmişə televiziyalarımızı tənqid edirik. Bəyəndiyimiz işi də vurğulayaq dedim. Cox olsun. Tənqidlərdən də inciməsin heç kim. Əsəssiz deyil. Doğru anlayın, lütfən. Biz kənardan baxıraq. Daha aydın görürük. Bura bizim cəmiyyətimizdi. Ona görə narahatlıq keçiririk. Azərbaycan tamaşaçısı Türkiye, Rüsiya tv-lərinə baxır. Ingilisdilər Avropanı izləyir. Bunda pis heç nə yoxdu. Əksinə, əladı. Maraq dairəsi genişlənir, dünyani tanıyıraq. Pis olan ciddi auditoriyanın yerli telekanallardan uzaqlaşması. Bu da televiziyanın məsuliyyətini azaldır. Neticədə hazırlanın programların səviyyəsi düşür. O səviyyəsizlikse özü kim cəmiyyət yetişdirir. Sonra biz bu cəhalətlə üz-üzə qalırıq. Gec olur. Nəyisə düzəltmək çətinləşir. Nəyisə izah etmək alınır. Ölək üçün çəkilən zəhmet faydasızlaşır. Niye əşəqlərimizi özümüz təribyə etməyək? Adama ağır gəlir. Tutuşduranda hamisəna uduzuruq. Biz niyə uduzmalyıq?! Savadımız çatır, yoxsa bacarığımız yoxdu? Dünya təcrübəsinə yararlanıb özümüz yeni mədəniyyət yarada bilərik axı. Bir az zəhmət, bir az səbər gərəkdi.

İran tv-lərinin təqbiqatından danışmağa dəyərmi, bilmirəm. Azərbaycanı dövlət kimi qəbul etməyən, bayraqımızdan, himnizmən rahatsız olan qonşumuz bizi hətta fars sayır. Mədəniyyətimizi, tariximizi inkar edir. Nəyimiz varsa, özü ilə bağlayır. Cəhalet yetişdirdikcə başqalarına həmişə uduzacağıq. Xüsusi təbliğatda ehtiyac yoxdu. Ağlılı cəmiyyət nəyin nə olduğuna özü qərar verir. Ağlılı cəmiyyəti isə ona düşünmək şansı verməklə, beynində partlayış etməklə formalaşdırırsan.

Efirin sərbəst olması şərtidir. Tənqid də olsun, tərif də. Polemikalar, fərqli yanaşmalar, fərqli tiplər görsün tamaşaçı.

Peşəkarların efirə çıxmazı yerli televiziyaların korlanmış imicini düzəldər. Şəxslər mən izləyici kimi imkan olduqla "Xəzər Səhər"ə baxacam. Eləcə də başqa keyfiyyəti verilişlər olsa, telekanallarımızın itirilmiş intellektual auditoriyası geri qayıdar. Savadsız, bayağı aparıcıları efirdən, bilgisiz kollektivi işdən təcili uzaqlaşdırmağa ehtiyac var; onların yeri ciddi komanda yığıldıdan sonra. Dünya görüşü olmayanları xalqdan uzaq tutmaq gərəkdi. Mənə hansı mövzu ilə bağlı sorğu göndərələr, mütləq televiziyaların rolunu qeyd edirəm. Maarifləndirmək gərəkdirse, televiziya birinci vəsitedi. Təhsile yönəldirmək lazımdısa, əsas təbliğat yeri efirdi. Hər şeyin - bütün öyrədici mövzuların cəmiyyətə yeridilməsi üçün vazkeçilməz mexanizm televiziyyadı. Cəmiyyətin qüsurlarını televiziya vasitəsi ilə düzəltmək mümkündür. Televiziyaların qüsurlarını peşəkarların gücü ilə düzəltmək mümkündür.

Hər şey mümkün - istək olsa...



Əliniyaz bəyin ikinci məktubu

Zamin HACI
 zaminhaci@gmail.com

Kəcən ilin dekabrında Neftçalanın Aşağı Qaramanlı kəndində yaşayış Əliniyaz Quliyevin məktubunu dərc etmişdim. Əliniyaz bəy bundan həvəslənərək daha geniş məktub yazmışdır. Onun həyatı, məktubları, düşüncələri əyalətdə yaşayan orta statistik Azərbaycan ziyanlığının ölçü vahidi sayıla bilər, o üzdən təzə məktubunun mezmununu da hörmətli oxuculara çatdırmaq istərdim.

Öncə qeyd edim ki, Əliniyaz bəyin hazırda 88 yaşı var. Ona uzun ömür, cansağlığı dileyirəm, kaş belə vətənpərvər, aktiv, millətin dərd-sərini düşünən ağsaqqallarımız daha çox olaydı.

O, 2000-ci illərə qədər Bakıda yaşayıb. İngilis dilinin tədrisi üzrə metodik vasitələr hazırlayıb, bu sahədə elmlər namizədidir. Davamlı olaraq mətbuatda yazıclarla çıxış edib, hətta bir ara "Qaramanlı" adlı dövri bülleten də çapdan buraxıb. Doğulub boy-a-başa çatdığı Neftçalaya təze-dən dönməsinin səbəbini isə Əliniyaz bəy belə təsvir edir: "2000-ci ildə yaş pensiyasına çıxdım. Şəhərin küçələrində bir-iki il təpik döydüm. Bir gün həmyaşlılarımla çayxanada oturanda hesabı verməyə heç kimin pulu olmadı, hamı bir-birinin üzünə baxıb qaldı. Bundan sonra Neftçalaya qayıdış təsərrüfat yaratdım, mal-heyvan saxlamağa başladım".

Əliniyaz bəy o təsərrüfatın pulu ilə Neftçala şəhidləri haqda 3 kitab yazıb (*İkinci Dünya savaşında həlak olan rəyon sakinlərindən başlayıb Qarabağ döyüşlərində ölenlərə qədər hər kəsi bu xatirə kitablarında əhatə edib*). Bu kitabları təmənnasız olaraq şəhid ailələrinə paylayıb. Ancaq kitabın sonuncu, 4-cü hissəsinə pulu çatmayıb, çünkü nəməlum şəxslər onun mal-qarasını oğurlamağa başlayıbdı. İndi Əliniyaz bəy deyir, polis nə qədər şikayət eləsə, xeyri yoxdur. Nə oğruları tapırlar, nə də cinayətin arası kəsildir.

Həmin sonuncu xatire kitabını dərc etdirmək üçün bu dəfə Əliniyaz bəy Neftçala rayon icra hakimiyyətinə ağız açmalı olub. Ancaq icra hakimiyyəti kitabə pul tapmayıb.

Yeri gəlmışken, Əliniyaz bəy inanılmaz dərəcədə qanunpərvər insandır (*bəlkə ingilis dili müəllimi, anglosaks mədəniyyətinə bələddiyi üzündəndir?*). Misal üçün, elə bu şəhidlər kitabının dərci üçün də qanuni əsas tapıbdır. Yazar: "Prezident Heydər Əliyevin 1997-ci il, Q.416-1 qanunu ilə çap üçün mənə pul ayrılmalı idı. Həmin qanunda şəhidlərin xatirəsini əbədişdirmək üçün rayon icra hakimiyyəti, ianəcılər pul ilə kömək etməlidir".

Neftçala rayonunun adının dəyişdirilməsi, rayondan keçən avtobus marşrutu xətlərində qrafikin yenidən ciziləsi, Aşağı Qaramanlı kəndindəki məktəbə "Şəhid anası" adının verilməsi (*bəy yazır ki, şəhidlərin adına məktəblər çoxdur, niyə onların analarının adı da belə ümumileşdirilib əbədişdirilməsin; mənəcə çox məntiqli təklifdir - Z.H.*), kənddə yeni məktəbin tikilməsi, kolleclərdə rüşvətxorluğun baş alıb getməsi, rayonun təhsil və səhiyyə sistemində problemlər - bunlar Əliniyaz müəllimi narahat edən, düşündürən məsələlərin qısa siyahısıdır. Deyir, camaat məni ağısaqqal, ziyali kimi qəbul eləyir, o üzdən mərkəzi orqlarla toplu şikayət məktublarını, ərizələri-filanı hamisini mən yazıram. Deyir, şəhidlər haqda prezidentə, vitse-prezidentə yazdığınız məktublara qırmızı qələmle imza atdıq - şəhidlərin qanının rəmzi kimi.

Necə də saf insanlarımız vardır... Bir az da görkəmlı ingilis yazarı, ədəbiyyat üzrə Nobel ödülini almış Doris Lessingin "Qızılı dəftər" romanını xatırladım. Orada Lessingin qəhrəmanı öz gündəliklərini qara, göy, qırmızı, mavi dəftərlərə yazırı, ləp axırda isə qızılı dəftərə. Sözləşisi, Lessing Nobel ödülini elə tam Əliniyaz bəyin yanında - 88 yaşında almışdı.

Əlbəttə, mən tələb elemirəm ki, bizim yerli icra orqanları Əliniyaz bəyə Nobel ödülli versinlər. Ancaq ən azı kişiinin oğurlanmış mal-qarasını tapıb qaytarmaq mümkündür.

Kremlin əlindəki erməni "kartı" yeni qiyafədə

Qonşu Gürcüstən Cənubi Qafqazda Azərbaycanın strateji tərəfdən saydiği ölkələrədir. "Yeni Müsavat" xatırladır ki, bu tərəfdən təkcə iqtisadi-ticari, energetika sferasını deyil, hərbi və hərbi-texniki sahələri də etibə edir və ondan on böyük iqtisadi, siyasi faydanı da on əvvəl gürcüler götürürərlər.

Elə bu günlərdə xəber yayıldı ki, 2018-də Gürcüstən daxili tələbat üçün təbii qazın hamisini Azərbaycandan alacaq. Bu ölkə ərazisindən keçən neft-qaz, neqliyyat xətlərinin Tiflisə yaradığı mühüm maliyyə dividendləri və başqa üstünlüklər də öz yərində. Bir azərbaycanlı politologun dəqiq vurğuladığı kimi, Qarabağ konfliktinin en böyük "xeyrini" məhz gürcüler görüb və görməkdədir (*əlbəttə, Qarabağ konflikti olmasaydı, Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri və Bakı-Qars dəmir yolu Gürcüstəndən yox, Ermenistandan keçəcəkdi*).

Kəsəsi, Gürcüstən dövlət olaraq pis-yaxşı ayaqda qalması üçün ilk növbədə Azərbaycana, Azərbaycan xalqına minnətdar olmalıdır. Bununla belə, effuslular olsun ki, Gürcüstəndən Azərbaycana qarşı ara-sıra qeyri-dost davranış və gedişlərin, hətta nankorluq hallarının şahidi olur.

Məsələn, iki gün önce xəber yayıldı ki, Borçalıda altdan-altdan Azərbaycan toponimlərinin adlarının dəyişməsi prosesi hələ də davam edir. Bununla bağlı hətta Beynəlxalq qurumlardan yerli hökumətin ünvanına iradələr səslənməyə başlayıb.

"Gürcüstən hakimiyyəti məqsədyönlü şəkildə türk toponimlərini, Azərbaycan adalarını özünüküldədirir. Bu cür siyaset son 70 ilde davam edir". Bu haqda Tiflisdəki İnsan hüquqları üzrə Qafqaz Monitoring Mərkəzinin eksperti Elbrus Memmedov məlumat verib.

Onun sözlerine görə, milli azlıqların məsələləri üzrə Avropanın mərkəzində 2017-ci ilin dekabr ayında Maria Diyeqo Qordonun müəllifi olduğu sənəd dərc edilib. Hesabatda əsasən, dəyişikliyə əsasən türk mənşəli adalar (!!!-red.) mərəz qalır və bu siyaset heç cür başqa milli azlıqlara, o cümlədən ermənilərə şəamil edilmiş. Ekspert əmirdir ki, bu fealiyyət Gürcüstənə Azərbaycan icmاسına qarşı yönəlib.

Rəsmi Tiflisin Azərbaycan xalqına qarşı digər nankorluğu işğalçı Ermənistana Rusyanın nəzarətində olan Abxaziya və Cənubi Osetiyadan dəhliz açmaq istəməsi hesab oluna bilər. Məlumatlara görə, ötə ilsonu prezident Serj Sərkisyanın iki günlük Tiflis səfərində əsas məqsəd məhz bu olub.

Sözügedən dəmir yoluun açılacağı təqdirdə Rusiya mariyonet Ermənistana quru əlaqəsi qazanmış olacaq və heç kim zamanet verməyəcək ki, Qarabağda mühəriba qızışacağı halda Tiflisin nəzarətindən kənar olan həmin dəmir yolu ilə işğalçı ölkəyə hərbi yükler daşınmayaq.

Hələ ki bu məsələ açıq qalır. Yəqin ki, təzə ilde bu mövzu Ba-



Gürcüstəndən çarpaz təhlükə...

Tiflisin Azərbaycan sinəgili...

Terrorçu ASALA qonşu ölkədə soydaşlarımıza yaxın bölgədə möhkəmlənməyə başlayıb - SOS!; Gürcüstən daxil, Güney Qafqazda böyük güclərin kəşfiyyat savaşı qızışır; Bakıya verilən xəbərdarlıq mesajlarında əsas hədəf...

ki-Tiflis münasibətləri üçün müüm barometr, yaxud İakub kağızı rolu oynayacaq. Aydındır ki, ermənilərin bir hədəfi də Azərbaycanla Gürcüstən arasında soyuqluq yaratmaqdır.

Bu da hamısı deyil. Gürcüstəndəki soydaşlarımıza, bütövlikdə Azərbaycan maraqlarına qonşu ölkə ərazisindən qaynaqlanan daha bir təhlükə var. "Yeni Müsavat" rusarmino-ya istinadla xəber verir ki, bu təhlükə erməni terror təşkilatı ASALA ilə bağlıdır.

"ASALA Gürcüstənən Cava-

xetiya bölgəsində Virk-Yerkir adıyla yenidən qurulub". Jurnalistlərə açıqlamasında bu sözələri Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASIMDER) rəhbəri Gökəsel Gülbəy söyləyib (axar.az). Onun sözlerinə görə, Virk-Yerkirin keçmiş rəhbəri Vaqif Çaxalyan 2008-ci ildə silahlı təşkilat qurmaq və silah alveri etmək şübhəsi ilə həbs edilib.

"Rusiya bölgədəki siyasetini həyata keçirmək üçün Ermənistani və digər ölkələrdəki ermənilərən istifadə edir. Buna görə də Cava-xetiya məsəlesi o qədər də bəsit bir məsələ deyil. Cava-xetiya problemi Dağlıq Qarabağın işğali ilə birlikdə başlayıb. Bir vaxtlar bölgə erənə dəstələrinin nəzarətinə keçəs də, ermənilər Dağlıq Qarabağ məsəlesi ni həll etmədən dünyaya açılan sərhəd qapılarının bağlanması üçün bu problemdə müəyyən qədər geri çəkilməli olub. Ruslar Axalkalakidəki rus bazasını boşaldıb bölgədən çıxanda götürə bilmədikləri müəyyən səlahələri Cavaxetiyyadakı Virk-Yer-

kirin üzvlərinə verdilər" - qurum rəhbəri deyib.

O, Gürcüstəndəki azərbaycanlıların təhlükə qarşısında olduğunu da söyləyib: "Cava-

xetiya yaxın bölgələrdə olan türkler təhdid altındadırlar. Rus-

ların verdikləri silah və maddi dəstəklərə Xocalı qətləməni həyata keçirən ermənilər Gürcüstənəda qətləməni gerçəkləşdirə bilərlər. ASALA-ya bənzəyən Virk-Yerkir bunu həyata keçirədən sonra dəvət rəsmiləri, Türkiyə və Azərbay-

canın xarici işlər nazirlikləri bu-na müdaxilə etməlidirlər", - deyə o xəbərdarlıq edib.

Maraqlıdır ki, məhz bu arada ABŞ-dan Gürcüstənən xüsusi qrupun geləcəyi xəbəri yayılıb. Xəber verdiyimiz kimi, qrup ölkədəki təhlükəsizliyin vəziyyətini və onu gücləndirmək imkanlarını öyrənəcək. Bildirilir ki, ölkənin əsas problemi hazırlıda sərhəd məsəlesi və daxildəki bəzi təhsil müəssisələrindən genclərin beynələrinin "yuyulması" ilə bağlıdır.

"Gürcüstəndə çoxlu təhsil müəssisəsi var ki, burada gürcü təhsil sistemi yayılmayıb. Həç kim bilmir ki, burada gənclər nə təhsili alırlar. Belə situasiya terrorçu qruplar üçün müabit şərait yaradır. Son dövrlər həmçinin, sosial şəbəkələrdən də təhdid yaranıb. Terrorçu ideologiyalar burada aktiv şəkildə yayılırlar. Gürcüstən xüsusi xidmət organları bunların hamisi ilə bacarmaq gücündə deyil" - gürcü hərbi ekspertlərdən biri demişdi.

Terrorçu ideologiyalarından biri isə sübhə yox ki, Gürcüstənə soydaşlarımızın məskunlaş-

- əhalisi Rusiyaya bağlı olan, Bakı-Tiflis-Qars dəmir yoluun keçidi Cavaxetiyyada kök salmaqdə olan terrorçu ASALA ilə bağlıdır.

Bölge uğrunda ABŞ-Rusiya rəqabəti getdiyindən, Güney Qafqazın hem də iki fəvqəlgünün kəşfiyyat savaşının meydانا çevriləmədə olduğunu söyləmek mümkündür. Gürcüstənin Qərbe, NATO-ya sürətli in-təqası kurası gotürdü, hər il NATO üzvlüyüne bir az da yaxınlaşdı, ABŞ-Rusiya rəqabətinin isə "soyuq savaş" mərhələsinə keçdiyi də nəzərə alınırsa, bu mübarizənin 2018-c ilə şiddətlenəcəyini gözləməyə dəyər.

Yeri gəlmışken, NATO Hərbi Komitəsinin yanvarın 16-17-de keçiriləcək növbəti toplantısında Gürcüstən məsəlesi yenidən müzakirə olunacaq. Bəzi analitiklər görə, NATO artıq Cənubi Qafqaza daxil olmaqdadır və bu prosesin sonunda Rusyanın regiondakı dağlıqları sarsılacaq. Demək, Azərbaycanın da bu il daha ölkələ-biçili və əvvəl xarici siyaset yürütmək, öz etrafında, bölgədə gəden prosesleri və gelişməleri daha diqqətlə izləmək zorunda qalacağı şəksizdir.

Söhbət həm də Gürcüstənə ərazisindən keçən və Avropaya ünvanlı strateji neft-qaz və kom-munikasiya xətləri ilə yanışı, artıq çarpaz təhlükə altında olan soydaşlarımızın taleyindən, təhlükəsizliyindən gedir. Bu xüsusda Tiflis hökuməti bu il hər mənada Azərbaycan karşısındı-sınaqlardan çıxmali olacaq.

□ **siyaset söhbəsi,
"Yeni Müsavat"**

Rusiya baş nazirinin müavini Dmitri Rogozinin Bakıya yarım məxfi səfərinin ardından 2018-ci ildə Azərbaycanla Rusiya arasında silah ticarətinin davam edəcəyinin anonslarının verilmesi bir sırə müzakirələrə səbəb olub. Buna səbəb də gələn aydan ABŞ-in tətbiq edəcəyi yeni və daha geniş sanksiyalar paketinin təsiri altına Rusiya-nın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrin də düşməsi ehtimallarıdır.

Əger bu ehtimallar gerçekleşse, heç şübhəsiz ki, rəsmi Bakı üçün ciddi risklər yaranar ki, bunu Azərbaycan tərəfi bilməmiş deyil.

Amma bununla belə, ABŞ-in Xarici Siyaset Şurasının tanınmış analitiki Steven Blankin günlərince verdiyi açıqlamalar Azərbaycanda da ciddi narahatlıq yaradıb. O deyib ki, ABŞ-in Rusyanın hərbi-sənaye müəssisələrinə qarşı yeni sanksiyaları üçüncü ölkələri Rusiya silahları almaqdan çəkindirə bilər. O, hətta Rusiya silahları alan iri alıcı dövlətlərin hökumətlərinə də bu sanksiyaların tətbiq edilə biləcəyini dileyir.

Analitik Şurənin eksperti, sabiq səfir Con Herbst öz növbəsində hesab edir ki, Rusiya silahlarının alicilərinə qarşı sanksiyalar ehtimalı yüksək olmasa da, onlar bir şeyi nəzəre almırlırlar.

Bundan əlavə, Azərbaycanı yaxından maraqlandıran də bir məsələ var. Belə ki, ABŞ-dan Gürcüstanı xüsusi qrupun gələcəyi anons edilib. İnforsasiyanı "Kviris Palitra" qəzeti yayıb. Məlumatda qrupun Gürcüstanın təhlükəsizliyinin vəziyyətini və bunun gücləndirilmə ehtimallarını öyrənəcəyi bildirilib. Bununla yanaşı, xüsusi qrupun tek Gürcüstanın deyil, bütün regionun təhlükəsizliyinin tədqiqi üçün gələcəyi də deyilir.

Söhbət, şübhəsiz, ham də regionun aparıcı dövləti kimi Azərbaycanın və strateji əhəmiyyəti neft-qaz xətlərinin təhlükəsizliyindən gedir.

Ekspertlərin məsələ ilə bağlı mövqeləri ən müxtəlifdir.

Politoloq Elçin Mirzəbəyli Rusiyaya qarşı bu sanksiyaların tətbiq ediləcəyinə inanır: "Rusiyaya qarşı qəbul olunacaq gözlənilən yeni sanksiyalar

paketinə hərbi-sənaye kompleksindən daha çox Putinin yaxın etrafında olan şəxslərin, o cümlədən iş adamlarının daxil ediləcəyi gözlənilir. Rusiya-nın müdafiə sənayesi kompleksinə aid olan müəssisələrə kompleks şəkildə sanksiyaların tətbiq olunacağı bir o qədər də inandırıcı deyil. Ola bilsin ki, sanksiyalarda raket və hava hücumundan müdafiə sistemləri üçün avadanlıq istehsal edən hansısa müəssisələrin, tövərə qurumların adları bu siyahıda yer alınsın. Lakin bunun Azərbaycanla Rusyanın hərbi əməkdaşlığına hər hansı bir problem yaradacağının gözləmirəm. Doğrudur, Rusiya dünyaya silah bazarda ABŞ-dan sonra ikinci yeri tutur və bu sektorun təxminən 25 faizinə nəzarət edir. 2017-ci ildə Rusyanın müdafiə sənayesi kompleksi 15 milyard dollara yaxın gelir əldə edib. ABŞ isə bu sahədən 41 milyard dollara yaxın vəsait qazanıb. 2018-ci ilin proqnozlarına görə, ABŞ bu il silah satışından 2017-ci ilə müqayisədə 25% çox qazanc əldə edəcək. Onu da qeyd edim ki, Rusyanın illik ixracının cəmi 4,2 faizi müdafiə sənayesinin payına düşür. İxracın demək olar ki, qalan hissəsi xammaldır. Rusyanın istehsal etdiyi məhsullar MDB məkanından başqa heç bir yerdə alınır. Yəni bu ölkənin istehsal sahəsində ciddi ixrac potensialı yoxdur. ABŞ isə çox güman ki, Rusyanın daha çox gelir əldə etdiyi sahələre diqqət ayıracaq. Rusyanın ixrac səhərisində ilk yerdə enerji sektor (66,6%), növbəti sıralarda issa metal və metal məhsulları (9,9%), kimya sənayesi (5,7%), meşə materialları və kağız (4,2%) və s. gelir. Göründüyü kimi Rusyanın silah ixracından əldə etdiyi gelir meşə məhsullarından əldə etdiyi gelirlər eynidir.

Rusyanın silah bazarı bağlandı - Azərbaycan nə etməlidir?

Elçin Mirzəbəyli: "Bunun Azərbaycanla Rusyanın hərbi əməkdaşlığına hər hansı bir problem yaradacağının gözləmirəm"

Əhəd Məmmədli: "Rusiyadan silah alan ölkələrə sanksiyalar tətbiq ediləcəksə..."



Bu baxımdan, hesab edirəm ki, qəbul olunması nəzərdə tutulan sanksiyalarda enerji sektoru, metal və metal məhsulları, elektricə de kimya sənayesi ilə bağlı müəssisələr ön sıradə olacaq. Ermənistanın ciddi təhlükələrlə üz-üzə qalacaq şübhəsizdir. Çünkü Ermənistan bütün sahələrdə Rusiyadan asılıdır və bu ölkənin iqtisadiyyatının geriləməsi Ermənistana daha çox təsir göstərəcək. Lakin hərbi sahədə Rusyanın guya kreditləri arayırdı silahlara görə Ermənistan təzyiq olunacağının gözləmirəm. Qərbin bu sahədəki siyaseti ikiüzlüdür. Steven Blankın fikirlerini maraqlıdır. Lakin bunun əmələ ortaya çıxacağı gözləmirəm. Rus silahlarının Cənubi Qafqaza girişini dayandırmış üçün ilk növbədə Ermənistandan başlamaq lazımdır. Çünkü Rusiya-Ermənistan hərbi əməkdaşlığı işğala, regiondakı münaqişələrdə mövcud olan status-kvonun qorunmasına xidmet edir. Azərbaycanın arşinalında Rusiya silahları var,

ama ölkəmizin hərbi əməkdaşlığı tekce Rusiya ilə məhdudlaşır. Azərbaycan dünyasının bir çox ölkələri ilə hərbi sahədə əməkdaşlıq edir. Həmçinin özünün müdafiə sənayesini inkişaf etdirir. Regiona rus silahının daxil olmasının qarşısını almaq üçün ilk növbədə mövcud təhlükələri aradan qaldırmak lazımdır. Münaqişələr həll olunarsa, silahlanmaya da ciddi ehtiyac qalmayacaq. Amma ABŞ-in Yaxın Şərqdə və Asiya regionunda körükliyi müna-

ma" əməliyyatı aparıb. Əsas addımlardan biri də 18 faizlik Əlavə Dəyər Vergisinin 1 faiz daha da artırılması olub. Bundan başqa, sosial ödəmələrlə bağlı vergilər, idxlə məhsullarına vergilər artırılıb. Vergilərin artırılması öz növbəsində bazarда bahalaşmaya səbəb olub. Bundan başqa, Tunisin milli valyutası olan dinar ciddi şəkildə ucuzlaşır, devalvasiya gedib. Tunis rəsmi xəber agentliyinin (TAP) xəberinə görə, 2016-ci ildə 4,2 faiz olan inflasiya 2017-ci ilin dekabrında 6,4 faizə yüksəlib. Bəzi analitiklər isə inflasiyanın bu il 8-9 faiz arasında dayışcəyən göstərir. Buna paralel olaraq ölkədə qiymətlər 8,3 faiz bahalasılıb. Ölkə əhalisinin 40 yaşıdan aşağı kişilərin 60, qadınların ise 83 faizi qeyri-resmi işlərde işləyir. Tunisdə yerli araşdırma mərkəzlərinin hesabatına görə, "gizli iqtisadiyyat"ın ölkənin milli gelirindəki payı 35 faiz teşkil edir və Tunisdə istehlak olunan malların 30 faizi deməkdir.

Qeyd edək ki, Tunis iqtisadiyyatında əsas pay sahibi olan və milli gelirin 12 faizini veren, hər 10 nəfərdən birinin çalıştığı turizm sektoru da hazırda ağır günər keçirir. Məsələ burasındadır ki, 2015-ci ildə Tunis pay-

taxtdakı Bardo muzeyine və Suse turizm bölgəsində istirahət zonasına təşkil edilən və əsasən xarici turistləri hədəf alan terror hücumları nəticəsində 70-dən çox insan öldürülüb. Bu hücumlardan sonra turizm sektoru ciddi şəkildə zəifləyib və sektor geriləyib. Bu isə iş yerləri və gəlirə ciddi təsir edib.

Görünən odur ki, siyasi sınaqdan çıxa bilən Tunis iqtisadi sınaqdan çıxa bilmir. Büttölküdə regionda müharibənin davam eleməsi, qeyri-sabitlik, terror təhlükəsi digər Yaxın Şərq və Afrika ölkələri kimi, Tunisi də zərba altında qoyur. Bu da onu göstərir ki, büttölküdə regionda sabitlik və istiqarələrə olən olmaqla, hansısa ölkənin ayrıraqda sabitlik və inkişafə nail olması mümkün deyil.

Ancaq etirazların Tunisdə yeni inqilaba səbəb olmasına bərədə iddialar reallığı əks etdirmir. Çünkü 7 il əvvəlindən fərqli olaraq indi Tunisdə demokratiya var, fərqli siyasi qruplar özlərini ifadə edə bilir, parlamentdə təmsil olunurlar. Ciddi iqtisadi şürələrlə başlayan etirazlar da ən yaxşı halda hökumətin istefə verməsinə və yeni hökumət təşkilini, yaxud da yeni seçkilərin keçirilməsinə səbəb ola bilər.

□ Kənan Rövşənoglu

Yeni "ərəb baharı" yenə Tunisdən başlayır?

Tunis etirazlarının səbəbləri və mümkün nəticələri...

"Ərəb baharı"nın başlangıç ölkəsi Tunis yenidən qarışır. Paytaxt Tunis, Qassarin, əl-Mehdiya, Qayravan və Qafsa şəhərlərində baş verən etiraz aksiyaları zamanı polislə toqquşmalar baş verib. Küçələrə çıxan əhalisi bahalaşmaya, səsli-iqtisadi vəziyyətin yaxşılaşğa doğru dəyişməməsinə etiraz edir. Polis etirazları yatırmaq üçün güc tətbiq edib, gözyaşardıcı qazdan istifade olunub. Əl-Qıtar rayonunda isə etirazçıların yerli təhlükəsizlik idarəsi binasına soxularaq qarət etdiyi iddia olunub.

Qeyd edək ki, Tunis "ərəb baharı"nın başlangıç və neçə deyərlər, yeganə uğurlu nəticə göstərdiyi ölkə hesab olunur. 7 il əvvəl - 2010-cu il dekabrın 18-də Tunisin Sidi Buzid şəhərində küçədə əl arabası ilə satılıqlı edən universitet təhsilli Məhəmməd Bəzəzini (1984-cü il təvəllüdü - K.R.) bələdiyyə məmurlarının arabasını müsadirə etməsinə və işsizliyə etiraz edərək özünü yandırdı. İki həftə sonra yanvarın əvvəlində Buzəzini xəstəxanada ölsə de, etirazlar səngimədi və Tunisdə başlayan kütləvi aksiyalar 2011-ci il yanvarın 14-də 23 il ölkəni fasiləsiz idarə edən Zeynəlabdin bin Əlinin ölkəni tərk edərək Səudiyyə Ərəbistanına



şan İŞİD, "əl-Qaide" və digər terror təşkilatları tərkibində savaşan əcəbi terrorçuların sayına görə Tunis liderliyedir.

Daha çox kənd təsərrüfatı və turizm ölkəsi olan Tunisdə inqilabdan sonra iqtisadi inkişaf olmayıb. Siyasi baxımdan ölkədə inkişaf olsa da, iqtisadi baxımdan irəliləmə olmayıb, əksinə, etirazçıların da şüərlərindən göründüyü kimi, vəziyyət dəbdəcində bir sıra "kəmərsix-

Yeni il sonrası bəzi insanlarda depressiv hallar yaşanır. Kimisi ötən ilin nəcə tez keçməsindən, kimisi illerin mənasız və boş olmasından, kimisi isə bir yaş da-ha qocalmasından gileyinir. Hələ il başında olan insanlar sanki həmin ili görmeyi planlaşdırduğu işləri fikirlərində qurur, böyüdür və buna görə də özlərini hələ ilin başlangıçından qorxudurlar. Nəticə etibarilə insan depressiya halı ilə üzləşir.

Bundan başqa, işgüzar insanlar bayram günlərindən sonra işe alışmaqdə çətinlik çəkir, bəzən həftələrlə adaptasiya problemi yaşayırlar. Səhər tezden yuxudan oyanmaq, uşaqları dərse aparmaq, işə getmək və s. bir sıra gündəlik vəzifələri yerinə yetirmək və məsiş problemlərinin öhdəsində gəlmək onlara olduqca ağır görünür. Ancaq bunun ekinci olaraq ilin gəlişi ilə pozitiv enerji ilə aya başlayanlar kifayət qədər olur. Təsadüfi deyil ki, yeni mağaza açılışları, idman zallarına yazılmalar da çox yanvar ayında artır. Bundan başqa, öz xarici görünüşündə dəyişiklik etmek istəyənlər də yanvar ayını seçir.

Bəs bayram sonrası depressiyaya qapılmanın səbəbi nədir və ondan necə yayınmaq olar? **Psixoloq Vəfa Rəşidova** bunun depressiya yox, yeni il sonrası işə başla-

Yeni il sonrası depressiyadan necə qurtulmalı...

Psixoloq: "İstirahət etməyən insanın beyni və bədəni aqressiv olur..."



mamaq istəyi, adaptasiyanın işleyirlər. Ancaq buna baxmaçın olması prosesi olduğunu yaraq, istirahətlərinə də zaman ayırlar. Elə insanlar da

var ki, onlar ancaq işləmək haqda düşünür, istirahətə qətiyyən vaxt ayırmırlar. Bele insanlar da çox vaxt yeni il sonrası xoşa gəlməyən depressiv hallarla üzləşə bilirlər. Çünkü onlar heç vaxt dincəlmir, özlərinə zaman ayırmır. Bu cür insanlar yeni il bayramına görə 3-4 gün istirahət edir və o istirahəti özü üçün komfort hesab edir. Axi bütün illi çalışıb, istirahət etməyib. Buna görə də o 3-4 gün ona o qədər doğma, isti və keyfiyyətli gelir ki, həmin günlərdən ayrılmak istəmir. Ancaq özüne zaman ayrılan insanlar üçün 3-4 gün bayram tətili və daha sonra işə başlamaq çətin olmur, adap-

tasiya problemi yaşamır. Çünkü onun bədəni, psixologiyası daim iş və istirahət zamanını yaşayır. Amma istirahət etməyən insanın beyni, bədəni istirahətə öyrənmədiyi üçün aqressiv olur. Ümumiyyətə, insan beyni, bədəni komforta meyli olduğu üçün biz komfort görəndə ayrılmak istəmir, ayırdığımız zaman da aqressivləşə bilirik. Xüsusi adaptasiya problemi yaşayan insanlar üçün işə başlarkən 1-2 həftə vaxt lazımlı olur ki, bu problemi aşa bilsinler. Adaptasiya problemi olan insanlar yalnız Yeni il bayramında deyil, Novruz bayramında da bunu yaşayırlar. Bayram tətilinə çıxıb qaydan insanlar hətta ağlayırlar. Buradakı en önemli məqamlardan biri də insanın işini ne dərəcədə sevib-sevməməsi ilə bağlıdır. İşini sevən insanlar gözləyir ki, nə zaman işləyəcəm və uğurlar qazanacam. Bu cür insanlar üçün 4-5 günlük istirahət hətta uzun gələbilir. Adam da var ki, bunun tam tersini yaşayır. Əksər insanlar məcburiyyətdən işlədiyi üçün

Psixoloq bəzən insanların görəcəyi hər hansı işi öz düşüncəsində böyüdüyüni və özü-özünü qorxutduğunu deyir: "İnsanlar görəcəyi işi beyninlərində böyüdüyü üçün işə gərgin və sanki yoğun başlayır və bu, həftələrlə davam edə bilir. Sonra yene işinə adaptasiya olur və o zaman anlayır ki, beyninə yanlış infirmasiya verib. Biz beynimizə hansı göstərişi veririk, bize onu qaytarır. Ona görə də bədəni düzgün tərbiye etmək lazımdır ki, stress və xoşagelməz hallardan uzaq olaq. İnsan düşünməlidir ki, cəmiyyətə yararlı olmaq üçün çalışır".

□ **Günel MANAFLİ**
 □ **"Yeni Müsavat"**

Azərbaycan İranla bağlı 12 il öncəki mövqeyini təkrarlayarsa...

Nəzakət Məmmədova: "Azərbaycan İranın bizi olduğundan daha artıq həssaslıqla yanaşır"

Ötən həftə İranda baş verən iqtisadşalar bu ölkənin Amerika ilə münasiibətlərini daha da gərginləşdirib. Keçirilən aksiyaların ssenarisinin Ağ Ev tərəfindən hazırlanması ilə bağlı meydana çıxan iddialar durmadan artır. Tərəflər bir-birini ən sərt şəkildə tənqid edir, tehdidlər səsləndirməkdən çəkinirlər.

Siyasi şərhçilər 12 il önce hər iki ölkə arasında baş verən məlum qarşidurmanın yenidən təkrarlandığını bildirirlər. 12 il öncəki gərginlikdə rəsmi Bakının tutuduğu mövqə hər kəsə aidindir. O zaman ölkə başçısı İlham Əliyev açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan öz ərazisində üçüncü ölkənin İranı vurmasına icazə verməyəcək. İndi də bele bir situasiya yaranarsa, Azərbaycanın həmin mövqeyi təkrarlayıb-təkrarlamayacağı, bu xətti tutub-tutmamasının väribili müzakirə edilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, İran təxminən hər 8-10 ildən bir qaynayı: "Bu ölkədə kiçik və böyük tələtüm-lər baş verir. İrandakı etirazın arxasında ilk baxışdan sosial narahızlığının olduğu görüntüsü var idi. Ancaq bu həqiqətən elə göründüyü oxşayır. Yürüşlərdə siyasi şuralar da səslə-



di, rejim əleyhine, hətta Tehranın Quds və Suriya məsələ-sində feallığı əleyhinə şuralar eşidildi. İran rəsmiləri sosial sahədə problemlərin olduğunu etiraf etsələr də, yürüşlərin arxasında xarici qüvvələrin və daxili düşmənlərin olduğunu iddia edir, hətta qətlə yetirilən-

qiymətlər artır. İran müxtəlif ölkələrdəki radikal şəhər qruplarına milyardlarla dollar maliyyə ayırrı. Bu amil də İrəndəki insanları narahat edir. Azərbaycan İranın daxili işlərinə qarışmır və qonşu dövlətdə sabitliyin tərəfdarıdır. Ancaq İranda yaşayan azərbaycanlıların tələyinə biganə qala bilmərik, ikincisi də Tehranın Ermənistən yaxınlığı, işğalçı dövlətə nəfəşə verməsi bizi narahat edir. Odur ki, İranda gələcək dəyişikliklərin bu ölkənin xarici siyasetinə təsir etməsini arzulayıraq".

Politoloq Nəzakət Məmmədova bildirdi ki, ABŞ-da hakimiyyətə gələn istənilən administrasiya İranı düşmən ölkə elan edir: "Baş verənlər 1979-cu il hadisələrinən sonra ölkənin İran'a dair xarici siyaset kursuna sədaqətini təsdiq edir. Yenilənən milli təhlükəsizlik strategiyalarında da İran daima Birleşmiş Ştatlarım təhlükəsizliyinə əsas təhdid tərədən ölkələr sırasında yer alır. İran həmişə hədef-dədir, sadəcə, onunla müna-sibətləri diplomatiya, yoxsa hərbi vasitələrlə aparmağa dair fikir ayrılıqları var. Təbii ki, məsələnin kökündə İran və İsrailin Yaxın Şərqdə liderlik ambisiyaları durur. ABŞ-in

özündə iranyönümlü qüvvələrin və yəhudİ lobbisinin məsələyə fərqli yanaşmaları durur. Hərbi-sənaye konsernləri, Pentaqon, yəhudİ lobbisi və başqa qüvvələrin maraqları toqquşur. Lakin İran Yaxın Şərqi heç bir ölkəsinə bənzəmir. Oraya birbaşa hərbi müdaxile inandırıcı görünmüür. Odur ki, ABŞ daha çox SSRİ kimi nəhəng dövləti parçaladığı üssüllər İranı zəiflətmək istəyir. İranın Yaxın Şərqdə böyük geosiyasi, ideoloji, hərbi təsir vasitələri var. ABŞ Obama dövründə bunu az da olsa, qəbul edirdi. Lakin Tramp və yəhudİ lobbisi artıq bununla barışmaq istəmir və vəziyyət eskalasiyaya doğru gedir. ABŞ qarşısında İran'a qarşı böyük bir ittifaq durur. Bu, İsrailə qarşı olan və ABŞ-dakı katolik güc mərkəzləri, xüsusən Pentaqonla ittifaqda olan Avropa Birliyi və NATO-dakı katolik ölkələri, Çin, Rusiya-dir. Artıq son müşahidələr bu-nu deməyə əsas verir ki, Avroatlantik və Anglo-sakson ideologiyaları çox zəifləyib. Onun yerini İranla geosiyasi, enerji və ticarət maraqları olan Avropa Birliyi, İngiltərə, Çin, Rusiya, Türkiye yaxınlığı tutur. Azərbaycana gəlincə, Azərbaycan İran'a qarşı heç bir ideoloji, keşfiyyat, diplomatik fealiyyətlərdə yer almır. Bu ölkə ilə münasibət çox özünməxsus olduğundan, orada milyonlarla soydaşımızın yaşadığı və s. sebəblər-dən Azərbaycan İran'a İranın bizi olduğundan daha artıq həssaslıqla yanaşır. Bizim həmişə İran-Ermənistan müna-sibətlərinə öz haqlı yanaşma-

□ **Cavansir ABBASLI**
 □ **"Yeni Müsavat"**




KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Bu günlərde Horadiz əməliyyatının növbəti - 24-cü ildönümü qeyd olundu. Yeni ilin ilk günlərində Qarabağ mühəribəsi illərində işgalçı Ermənistən ordusuna vurulan bu sarsıcı zərbənin sağ qalan müəllifləri öz xatirələrini bölüşdülər, qəhrəmancasına həlak olan döyüş yoldaşlarını məzəri başında yad etdilər.



İlham Ağalar

Horadiz əməliyyatı 1993-cü ilde rayonlarımızın ardıcıl şəkilədə işgalindən sonra ruh dükkün-lüğünə uğramış Azərbaycan ordusunun özünənin bərpa olunması baxımından, şübhəsiz, böyük tarixi hadisədir. Eyni zamanda bu əməliyyat genis bir ərazinin işğaldan azad olunması baxımından da müstəsna əhəmiyyətə malikdir. 1993-cü ilin dekabrından başlanan, 6 yanvara qədər davam edən əməliyyat nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun 20 kəndi və Cəbrayı rayonunun Cucuq Mərcanlı kəndi Azərbaycan ordusunun nəzarətinə keçdi.

Horadiz əməliyyatının qəhrəmanlarından biri, korpus kəşfiyyatının keçmiş komandiri, əməliyyat zamanı briqada kəşfiyyat bölüyünün komandiri olmuş İlham Ağalar "Yeni Müsavat" a uzun illərdən sonra ilk dəfə həyata keçirilən əməliyyatın detallarından danışdı.

Keçmiş kəşfiyyatçı əməliyatın uğurla nəticələnməsinin heç də təsadüfi olmadığını, əksinə, diqqətən planlaşdırılıb həzirlanlığını və icra olunduğuunu faktlarla açıqladı. Qeyd etdi ki, Horadiz əməliyyatı ilə bağlı busırları ilk dəfədir genis ictimaiyyətə açıqlayırlar: "Gələcəkdə şəhəfli bir tarixə çevriləcəyini hələ ağlımiza getirmədiyim həmin 1994-cü ilin 5 yanvarına 10 gün qalmış. Gəncə yaxınlığındaki Seyfəli poliqonundan Beyləqanın Daşburun qəsəbəsinə doğru yola çıxan avtobuslar bizi getirib mənzil başına çatdıranda gecə yarından keçmişdi. Yerləşməye vaxtimız olmadıqdan səhərin açılmasına qalmış bir neçə saatı eله oturacaqlarda mürgü vurmaqla keçirib işqlananda birbaşa cəbhə xəttinə yollandıq".

Həmsöhbətimiz bildirdi ki, kəşfiyyatçılar kiçik qruplar şəhəlində bölnüb Kürdmahmudlu və Bəhmənləyə qədər uzanan cəbhə zolağında axtarışa başla-

Qarabağ



Qarabağ mühəribəsinin ən uğurlu əməliyyatının iştirakçısı "Yeni Müsavat" a danışdı

Horadiz döyüsləri barədə ilginc məlumatlar ilk dəfə qəzetimizdə; **İlham Ağalar:** "Nəyin bahasına olursa-olsun düşmənin arxasına keçmək tələb olunurdu..."

yib: "Nəyin bahasına olursa-olsun, düşmənin arxasına keçmək, orada müşahidə, dirləmə və axtarış kimi əməliyyatlar aparmaq tələb olunurdu. Keşfiyyatın əsas tələblərindən biri olan onun məqsədönlük kimi keyfiyyətini nəzəre alsaq, bizim bütün fealiyyətimiz qoşunlarımızın qarşısında hücumuna xidmet etməliydi. Bu səbəbdən de onun ərazisində detallı keşfiyyatın böyük öneminin olduğunu qeyd etmək yəqin ki, artıqdır. Amma cəbhə xəttini keçmək üçün bizim "yaşıl ciğir" adı dəvətimiz etibarlı keçidi tapmaq hər zamanı kimi çətin idi. Xüsusiələ də aktiv döyüş əməliyyatlarının keçirildiyi həmin günlərdə bele bir yerin tapılması hər keşfiyyatçaya nəsib olmayan bir uğur sayıldı. Bizim iki günlük gərgin zəhmətimiz bir nəticə verməyəndə əhvalımız korlansa da, ruhdan düşməmədiyik".

Keçmiş keşfiyyatçı deyir ki, axtarışların üçüncü günü bütün qrupları yüksək Araz çayının sahilinə tərəf getməsinin səbəbi çox sadə olub: "Məsələ burasındadır ki, hələ noyabr ayının ilk günlərində düşmən Bəhmənlə kəndini işğal edərkən mən tabor keşfiyyatçılarından seçib yiğidişim kiçik bir qrupla iki dəfə bu ərazidə istifadə edib düşmənin arxasına keçməyi bacarmışdım. Doğrudur, yenidən bu yerlərə gələndə hər şeyin keçmişdəki kimi uğurları alınıcağını gözlemirdim. Aradan keçən bu işğal dövründə düşmən təkcə talançılıqla məşğul olmuş, eyni zamanda sabitləşən cəbhə xəttində möhkəmlənə bilmişdi. Mühəndis-istehkam qurğuları, minalanmış sahəler, açıq və gizli mühafizə postları yanaşı, möhkəmləndirilmiş dayaq nöqtələri və bunlara yanaşı da patrul xidmetini da təşkil edərək ərazini bizim üçün tamamilə keçilməz etmişdilər. Bizim tərəfdə indi sərhədçilərin döyüş dəstəsinin qoruduğu bu əraziyə gəlib onların istehkam və minalı sahəsin keçib neytral zolağa çıxmışdıq. Qarşımızda düşmənin

bütün bu təhlükələri nəzəre alıb bölüyün ən təcrübəli döyüşçülərini seçib 11 nəfərdən ibarət bir qrup hazırlayıb: "Dekabrin 29-da bütün gözlənilən və gözlenilməyən çatınlıkları nəzəre alıb həmin ərazidən temas xətti ni keçə bildik. Bütün gecəni və gündüzü düşmənin taktiki zolağını öyrənməklə məşğul oldug. Onun on xətdə yerləşən qüvvə-

ləri, silahlənəsi, texnikalarının əsas və ehtiyat nöqtələri, post-patrul xidmeti kimi bilgilərle birləşdik. Məsələ bundadır ki, bütün sovet dövründə güclü məhafizə olunan İran-SSRİ sərhəd zolağına daxil edilmiş bu yerlər zaman keçidkən ağaç və kolların örtülüyü keçilməz bir cəngəlliye çevrilmişdi. Neticədə bura həmdə vəhşi donuzlar və oxlu kirilər kimi ekzotik heyvanların sərbəst yaşayış məskəni kimi tanınır. Minələri eşib çıxartmaqla və bu zaman onların partlaması ilə düşmənə zərər vuran bu heyvanların bununla bize nə qədər fayda verdiklərini təsəvvür etmək sevindirici idi. Həc də təsədüf deyildir ki, bizim sərhədçilər də bu problemlə üzləşmişdilər. Ancaq düşməndən fərqli olaraq, bizimkiler durumu düzgün qıymətləndirib vaxtında tədbir görmüşdülər. Mərkəzdən dəvət olunmuş istehkamçı mühəndis radio dalğalarla idarə edilən minənələri partladı bilərdi. Bizim müşahidələrimiz düşmənin belə bir sistemi qurmadığı qənaətine gələsə də, ərazini təhlükəsiz elət etməye tələsmirdik. Relyefi və bitki örtüyüne görə seçilən belə yerlərdə hər addımda düşmən pusquşuna rast gəlmək olardı. Bu da keşfiyyatçıdan yüksək bacarıq tələb edirdi".

Sabiq keşfiyyatçı bildirdi ki, bütün bu təhlükələri nəzəre alıb bölüyün ən təcrübəli döyüşçülərini seçib 11 nəfərdən ibarət bir qrup hazırlayıb: "Dekabrin 29-da bütün gözlənilən və gözlenilməyən çatınlıkları nəzəre alıb həmin ərazidən temas xətti ni keçə bildik. Bütün gecəni və gündüzü düşmənin taktiki zolağını öyrənməklə məşğul oldug. Onun on xətdə yerləşən qüvvə-

bacarmalıydı. Bura komandırın özünün seçib bizi verdiyi düşmən dilini öz ana dili kimi bilən 3 nəfəri də eləvə edəndə 42 nəfərlik bir dəstə almışdı. Burada bir həsiyyət çıxaraq onu deyim ki, "dərin sızma" adlandırdığımız həmin əməliyyatın dərinliyinə və iştirakçılarının sayına görə hələ in-diyyedək hərb tariximizdə bu keşfiyyat hərəkatını tekrar edən bir kimse olmayıb. Sonrakı uğurları belə nəzəre almasaq, bizim təkcə elə həmin "dərin sızma" əməliyyatımız şəhəfli bir səhifə kimi yaddaşlarda yaşamağa layiqdir".

Keçmiş döyüşçü bildirdi ki, əməliyyata çıxmazdan önce Di-lağarda kəndində yerləşən artilleriya qərargahına baş çəkib: "Drakon" ləqəbli artilleriya rəisi Nizami Mirzəməmmədovla onun köməkçisi "Kobra" ləqəbli rəhmətlik İlham Məmmədovla oturub birlikdə bir çox məsələləri götürüb-qoy etdi. Onların hər ikisi artilleriya sahəsində ən yüksək peşəkarlıq nümunəsi sayılan insanlar kimi cəbhənin hər iki tərəfində adları hörmətə çəkilən zabitlər idi. Onların istifadə etdiyi topoqrafik xəritələrin koordinat sistemini və hədəf işarələrini öz xəritəmə köçürüb ərazidə onları ilgiləndirən bir nəçə obyekti də öz xəritəmədə detallı öyrənilməsi tələb olunan nöqtələrin siyahısına eləv etdim".

Keşfiyyatçı daha sonra bunları xatırladı: "Düşmən arxasına keçdiyimiz günün səhəri Kərimbəyli kəndindən arxada qamışlığın içərisində gizli bir nöqtədə hərtərəfli təlimatlandırmış rabitəci ilə üç nəfərlik məhafizəçi qoyub Horadizə doğru irəliləməyə başladıq. Sonrakı nöqtələrdə hər dörd saatdan bir efire çıxıb şifrələnmiş bilgileri bu nöqtəyə çatdırıldıq. Xəbəri olduğunu kim ona verilmiş tezliklərde

ötürən rabitəçimiz növbəti efirin bir də dörd saatdan sonra ola-cağını bilsə de, rabitəni söndürmədən gözleyirdi. Onun ötdürüyü adı rəqəmlərdən ibarət şifreli xəber artilleriyanın Bəhmənlə üstündəki müşahidə məntəqəsində qəbul olunub yenidən efi-re verilirdi. Bu dəfə isə xəbəri "Drakon"un özünü Diləğarda kəndində yerləşən qərargahı qəbul edib oradan birbaşa Daşburun qəsəbəsində briqadaya çatdırırı. Briqada qərargahın-daki rabita xidmətində növbə çəkən bizim keşfiyyatçı bu xəberləri əlinde olan kodlarla tu-tuşdurub "tercümə" edir və dər-hal komandanlığı təhvil verirdi. İndiki zaman prizmasından baxanda bu sistem nə qədər qarşıq görünə də, həmin dövr üçün qurdugumuz orijinal və cə-sarətli bir taktika kimi yaddaşlar-

da yaşayır".

Keçmiş döyüşçü keşfiyyatın öz məqsədlərinə çatdığını vurğuladı: "Dərin sızma" adlandırdığımız bu səfər zamanı Horadiz qəsəbəsi də daxil olmaqla, 30 km-lük dərinlikdə və 15 km-lük en kəsiyində yerləşən bütün yaşayış məntəqələri və detallı öyrənilməsi tələb edilən bütün şübhəli nöqtələr - bura Kərimbəyli zastavası, dəmiryol binası, Şükürbəyli yaxınlığında ferma, Horadiz su bəndi, yol qovşağı və bu kimi obyektlər da-xildir - hərtərəfli öyrənildi".

İ.Ağalar qeyd etdi ki, keşfiyyat bölüyü yanvarın 4-də səhər çağında cəbhə xəttini geriye doğru keçib gələndə Horadiz əməliyyatı kimi tarixə yazılacaq həmin iri-miqyaslı hücumun planı hələ taktiki cəhdən hazırlıq deyilmiş: "Daha doğrusu, bu hücumda komandırın "Buldozer" adlandırdığı klassik hücum taktikasını tətbiq etmək nəzərdə tutulur. Hücum uğurlu nəticələndirən desant-hücum qruplarının istifadə edilməsi planı hələ heç kimin ağılna gəlməmişdi desəm, yəqin ki, səhv etmərəm. Bizim bu sefərimiz hamı komandırın də sevincinə səbəb olmuşdu. Burada təbii ki, bizim düşmən haqqında topladığımız bilgilərin önməndən səhəbet getmirdi. Cəbhə xəttində düşmən arxasına etibarlı keçidin keşfi, onun qorunub saxlanması və Horadizə qədər olan uzaq bir məsafəyə gedib-gəlmək üçün gizli yolu birbaşa sınaqdan keçirilək ortalığa qoyulması faktı bizim bu sefərimizin əsas bəhrəsi kimi qiymətləndirilib, hücum planının dəyişdirilməsinə səbəb oldu. Elə oradaca komandanlığının bizim bu yolumuzdan istifadə etmək düşmən arxasına bir nəçə böyükden ibarət iri desant qruplaşmasının gönderilməsi ideyəsi səsləndi".

İlham Ağalar bütün risklərə rəğmən əməliyyatın uğurla başa çatdığını fəxəret hissi ilə qeyd etdi. Beləliklə, Horadiz əməliyyatı, uzun fasılədən sonra isə düşməni növbəti dəfə sarsıdan aprel döyüsləri Azərbaycan ordusunun işğal altındaki torpaqları azad etmək qüdrətinə malik olduğunu sübuta yetirdi. İlham Ağalar da təsdiqləyir ki, keçmiş döyüşçülər, həmçinin qəhrəman keşfiyyatçılarımız hər an ilər önce hayata keçirilən uğurlu əməliyyatları tekrarlaşmağa həzirildirlər.

Bitcoinin qiymətin də kəskin enmələr kriptovalyuta bazarının nə dərəcədə riskli olmasından xəbər verir. Belə ki, bitkoinin dəyəri günlük 7,29% ucuzlaşaraq 14.195,0 dollara düşüb.

rəqəmsal valyutanın gelcəyi-ne ümidi baxdılığını açıqlayıb. CNBC telekanalına müsahibəsində T.Li bildirib ki, "bitkoin asanlıqla S&P-ni üstələyecək. Uzunmüddətli perspektivdə kriptovalyutani yaşılm ve kapitalın saxlanması

ağila bitkoin gelir. Hazırda on çox bazar payına malik olan virtual valyutadır, sonradan digərləri də yarandı. Bitkoinin payı bazarda getdikcə azalır. Bitkoin 2008-ci ilin qlobal maliyyə böhranından sonra ortaya çıxdı. Həmin ərəfədə bir ne-

Samir Əliyevin sözlərinə görə, volativlik bütün növ valyutalarla xas olsa da, digər valyutaların təminatçısı var. Lakin bitkoinə görə heç kim məsuliyyət daşıdır: "Təbii ki, digər valyutalarda da bu xüsusiyyət var. Dollar, avroda da

Bitkoin müəmməsi - bahalısaqqa,

yoxsa ucuzlaşacaq?

"Baş verənlər bu valyutanın güclü spekulyasiyaya məruz qaldığını, əsas məqsədin bu virtual valyutadan qazanc götürmək olduğunu bir daha göstərir"



Kriptovalyutanın bazar dəyəri də azalaraq, öten həftənin sonuna olan 285 milyard dollardan 242 milyard dollara enib. Bitkoinin həftəlik dəyər iktisi 4,88% olub. Bundan əlavə, digər virtual valyutalar da kəskin dəyər itirib.

Amma fərqli fikirlər də var. "Qlobal bazarda "Bitcoin"in qiyməti 2018-ci ildə cari səviyyədən 2 və hətta 3 dəfə arta bilər". "Report" "Forexp.ru" saytına istinadən xəbər verir ki, bu proqnozla "Fundstrat Golab Advisors" konsalting şirkətinin təsisçilərindən biri ve rəhbəri Tom Li (Tom Lee) çıxış edib.

Qeyd edək ki, T.Li 2017-ci ilin avqust ayında bitkoinin 10 000 dollar həddini ötəcəyini və gəlirliyinə görə fond birjalarını üstələyecəyini demişdi. Bitkoinin qiyməti 20 000 dollar - tərxi rekord həddə yüksəldəndən sonra 30%-ə yaxın geriləyərək 14 000 dollara kimi düşməsinə baxmayaraq, ekspert

aləti kimi görmək lazımdır. Yeni nəsil üçün o, qızılı əvəz edəcək".

"Əger bitkoin qızılın bazar payının 5%-ni eldə edə bilse, onun qiyməti 50 000 dollar olacaq. Bu da cari qiymət seviyyəsindən 3 dəfədən də çox artıqdır. İlin ilk yarısında bitkoin 20 000 dollara çatsa, sonra daha sürətli bahalaşacaq", - deyə analistik qeyd edib.

Bəs görsən, iqtisadçıların sabun köpüyü adlandırdıqları bitkoin nə zamansa tam çökə bilərmi? Bunun əksinə olaraq, bitkoinin 50 min dollara qədər yüksələcəyi ilə bağlı proqnozların əsası varmı? Kriptovalyuta bazarını gələcəkdə nə gözləyir?

"Yeni Müsavat"ın suallarını cavablandırıran iqtisadçı ekspert Samir Əliyev bildirdi ki, bitkoin güclü spekulyasiyaya məruz qalan çox riskli kriptovalyutadır: "Kriptovalyutanın deyərkən ilk növbədə

çə dollar idi. Sonradan artmağa başladı və qlobal böhran aradan qalxandan sonra bitkoin bir növ kölgəyə çəkildi. Ancaq buna rəğmən dəyər qazanmaqdə davam etdi. 2016-ci ilin dekabrında bitkoinin qiyməti təxminən 1700 dollar idi. 2017-ci ilin dekabr

ayında isə bu, 17 min dollara qədər gəlib çıxdı. Bu isə o deməkdir ki, bitkoin bir ilin içində 10 dəfə dəyər artırdı.

Ancaq bu kriptovalyutanın qiyməti həddindən artıq volativliyə malikdir. Birdən bir bitkoinin məzənnəsi 5 fəzidən 25 faizə qədər dəyişə bilir. 17 min dollardan 11 min dollara düşür, sonra yenidən qalxır. Burada çox böyük məzənnə dəyişikliyi var. Bu da həmin valyutanın güclü spekulyasiyaya məruz qaldığını, əsas məqsədin bu virtual valyutadan qazanc götürmək olduğunu bir daha göstərir".

alınır -satılır, dəyeri oynayır. Ancaq fərq ondadır ki, digər valyutaların arxasında hansı dövlət dayanır, onu öz siyasetinə uyğun tənzimleyir. Ancaq kriptovalyutanın arxasında kimin durduğunu bilinmir. Sabah bitkoin çökərsə, onun məsuliyyətini kim daşıyacaq? Əger dolların, avronun, manatın məsuliyyətini daşıyan hökumətlər varsa, bitkoinin məsuliyyətini daşıyan kimse yoxdur. Bu çox böyük risk daşıyan bir sahədir və məzənnədə çox kəskin oynayır. Kriptovalyuta "blockchain" texnologiyasına əsaslanır. Bu son vaxtlar ən çox işlədilən sözdür. Ancaq bitkoinle "blockchain"i eyniləşdirmək olmaz. Çünkü bitkoin "blockchain" texnologiyasının bir tərkib hissəsidir və onun yüzürlə qolu var. Bu, hökumətlər səviyyəsində tətbiq olunan, insanların xidmetlərə əhatəliliyini təmin edən çox böyük bir texnologiadır. Bitkoin də onun tərkib hissəsidir. Bu gün bitkoin hansısa dünya valyutasını əvəz edəcək bir gücə malikdirmi? Bunun özü də sual doğurur. Bitkoinin münasib birmənəli deyil. Bəzi dövlətlər öz ölkəsində bundan istifadəni qadağan edir, ancaq bəzi ölkələr də var ki, ondan istifadə edilməsində maraqlıdır".

Samir Əliyev onu da vurguladı ki, bir çox dövlətlər milli kriptovalyuta yaratmaq həvəsindərlər: "Rusiya və Gəmərük İttifaqına daxil olan ölkələr istəyirlər ki, özlerinin ümumi bir kriptovalyutاسını buraxınsın. Britaniya da bu haqda düşünür ki, özünün milli kriptovalyutاسını buraxınsın. Venesuela da bunu planlaşdırır. Ancaq heç kime sərr deyil ki, bu gün virtual valyuta əyim vasitəsi kimi əlverişli deyil. Xüsusən də bu sahədə naşı olan insanlar çox böyük vəsaitlər itirə bilər. Kriptovalyuta bazarında əməliyyatların müddəti çox uzundur, bir neçə saatdan bir neçə günə qədər çəkir. Kriptovalyuta bazarında o qədər maraqlar var ki, mən onun perspektivi ilə bağlı fikir söyləməkde çətinlik çəkiyəm. Proqnozlar var ki, bitkoinin dəyəri 50 min dollara kimi qalxa bilər. Lakin mən hesab edirəm ki, indiki rəqəmdən də aşağı düşə bilər. Mən hər iki variantı istisna etmirəm, ancaq kriptovalyutanın heç vaxt sabit olma-



"2020-ci ilədək Azərbaycanda iqtisadi artım 2,6% təşkil edəcək" - Dünya Bankı

"2018-2020-ci illərdə Azərbaycanda iqtisadi artım 2,6% təşkil edəcək".

Bu barədə "APA-Economics" Dünya Bankının (DB) yaydığı "Qlobal İqtisadi Perspektivlər" adlı hesabata istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, 2016-ci ilə müqayisədə 2017-ci ildə ölkədə zəif temple də olsa iqtisadi geriləmə qeydə alınıb. Dünya bazarda 2014-2016-ci illərdə neft qiymətlərinin aşağı düşməsi ölkə iqtisadiyyatına təsir edib, bank sektorunda problemlər yaradıb. Buna baxmayaraq, neft sektorunda artım müşahidə olunur, investisiyaların həcmi böyüyür", - deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, hesabat müəllifləri 2018-ci ildə Azərbaycanda ÜDM-i 0,9% proqnozlaşdırır. DB daha öncəki hesabatında buna əsas səbəb kimi "Şahdeniz-2" layihəsinin işə düşməsini göstərib. 2019-cu ildə isə ÜDM-in 1,5% artacağı bildirilir.

yacığını da əminliklə deye bilərəm. O baxımdan istenilən ölkənin iqtisadiyyatı üçün təhlükəlidir və darmadağın edə bilər. Əhali üçün də bu bazar çox təhlükəlidir. Sadəcə, ondan kimlərə istifadə edir, qazanır və bu gün kriptovalyutanın dünya maliyyə sisteminə payı çıx azdır. O baxımdan maliyyə sistemine təsiri o qədər də hiss olunmur. Lakin gələcəkə bu pay artıraqa təhlükələri də arta bilər".

S.Əliyev qeyd etdi ki gələcəkdə kriptovalyutanın maliyyətində, strukturunda müyyən korrektlər ola bilər və ayrı-ayrı ölkələr bu sistemə keçə bilər, bu, istisna olunmur: "Ancaq bugünkü sistemin çox böyük ömrü olduğunu düşünmürem. Mən bitkoini bir sabun köpüyü hesab edirəm və bugünkü mexanizmlə onun geleciyini görürəm. Ancaq bu deyilənləri "blockchain" texnologiyasına şamil etmək olmaz, bu çox böyük bir texnologiadır və "blockchain" onun, sadəcə, bir istiqamətidir. Mən belə düşünürəm ki, kimlər bu kriptovalyutaları yaradıb və məqsəd hansı dövlətləri çökürməkdər. Bir var ki, mühərbi ilə, bir var neftlə, bir də var ki, kriptovalyuta vasitəsilə hansı ölkəni məhv edəsən. Bir ölkənin iqtisadiyyatını hər hansı kriptovalyutaya yönəldirirsən, lazımlı olanda bu yolla həmin ölkənin iqtisadiyyatını darmadağın edirsin. Kapitali nəzəriyyəyə istinad etsən, ancaq kriptovalyutanın heç vaxt sabit olma-

□ Nərgiz LİFTİYEVA

ABS

prezidenti Donald Tramp immiqrasiya qanunvericiliyində geniş islahatlar heyata keçirməyə hazır olduğunu ve bu işde müxalifətin ona dəstək verəcəyinə ümidiyini bəyan edib. Bu barədə o, senatorlarla keçirdiyi müşavirədə bildirib.

Prezidentin sözlerine görə, o, 3 prioritət məqsədə nail olmağa çalışacaq: sərhədlerin təhlükəsizliyini təmin etmək, "zənciri vari miqrasiya" yaya (ABS-da yaşayışın əcnəbilərin uzaq qohumlarının ölkəyə gələ biləsinə) son qoymaq, hər il ABS-a 55 min immiqrantın gelişini təmin edən viza lotereyasını ləğv etmək.

ABŞ prezidenti sentyabrda Uşaq Qaçqınlara Xüsusi Münasibət (DACA) adlı programı son vermek istədiyini demişdi. Trampin bu açıqlaması ilə yanaşı, sayı 800 mine yaxınlaşan və uşaq yaşıda Amerikaya giren "xəyalpərestlər" ləğəbi qaćqınlar deportasiya edilmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdır. Ancaq San Fransiskolu hakim William Alsup Ağ Evin bu programı ortadan qaldırma həmləsinə yönəlmüş etirazlar davam edərək programın davam etməsinin vacibliyini də dedi. Amma bu vəziyyətdə programı daha önce daxil olmayanlar bu şərtlərdə yararlana bilmeyəcək.

Agsup bildirib ki, Ədliyyə Nazirliyinin programın qeyri-qanuni olması ilə bağlı açıqlaması "qüsurslu bir açıqlama"dır. Hakim eyni zamanda bu programdan yararlananların yeniləmə müraciətlərinin qüvvəyə minməsinin vacibliyini də dedi. Amma bu vəziyyətdə programı daha önce daxil olmayanlar bu şərtlərdə yararlana bilmeyəcək.

Ağ Evdən hələ ki bu mövzu ilə bağlı her hansı açıqlama gelməyib. Tramp Kongressə mart ayına qədər DACA-nın yerinə keçəcək yeni bir plan üzərində çalışmaları üçün vaxt vermişdir.

Çərşənbə axşamı günü de Demokratlar və Cumhuriyyətçilər sərhəd təhlükəsizliyi, viza lottereya sistemini və DACA-yə əhatə edəcək şəkildə yeni bir miqrant qanunu üzərində çalışacaqlarını açıqlayıblar. Demokratlar isə sərt bir dille Meksika ilə sərhədə divar hörləməsini nəzərdə tutan qanunu rədd edəcəklərini deyirlər.

Bu arada Tramp Şimali Kreyaya hərbi müdaxilə məsələsini gündəmə getirib. Qeyd edək ki, Seul və Pxyenyanın da nişşaları başlamağa qərar verdiği gün belə bir xəbərin yayılması diqqət çəkib. Jurnalda məsələ ilə bağlı təfərrüati məlumataya ver verilməyib. Prezident eyni zamanda 2020-ci ilde keçiriləcək prezident seçkilərində tele-aparıcı Opra Unfrin'in namizəd olacaqına dair iddialara münasibət bildirib. Tramp Unfriyə meydan oxuyub: "Opranı məğlub edərəm, çox əyləncəli olar". Opranı yaxşı tanıldığı qeyd edən Tramp "Seçkilərdə iştirak edəcəyini düşünürüm" deyib.

Tramp miqrantlara qarşı yeni savaş açdı

Amerika xalqı prezidentin ruhi sağlamlığına şübhə edir, o isə hamiya meydan oxuyur...



Bununla yanaşı, Tramp da ha bir siyasi addımı ilə her kəsi təccübəldirəcək. Ağ Evdən verilen açıqlamaya əsasən, ABŞ prezidenti bir neçə gündən sonra İsveçrənin Davos şəhə-

nəzarətdən keçəcək Tramp Amerika prezidenti olaraq ilk dəfə bu proseduru yaşayacaq. "Qəzəb və Hirs. Trampin Ağ Sarayının içindən" adlı kitabda da Trampin sağlamlığı ilə bağlı

zamanı yayımladığı sağlamlıq sənədlərində bir çox önemli məlumatlar yer almamışdır. Müzakirələrden sonra Trampin şəxsi həkimi Harold Bornstein bildirmişdi ki, "Rahatlıqla deye

Tramp nəhəng bürger və milkşeyklərə xüsusi məyilliyyi ilə seçilir. Maykl Wolf kitabında Trampin ən sevdiyi şeylərdə birinin yataqda televizora baxarkən çizburger yemək olduğunu iddia etmişdi.

Cəmiyyətin ən çox diqqətini çəken isə Trampin bədən sağlamlığından daha çox ruhi sağlamlığı və beyin funksiyalarıdır. Trampin keçən noyabrda bir mətbuat konfransı zamanı qabağındakı su şübhəsinə elini uzadarken etdiyi şüursuzcasına hərəkətlər günlərlə müzakirə olunmuşdu. Televiziyalarda müzakirə verilişlərinə qatılan bəzi həkim və psixoloqlar Trampin görüntüləri üzərində ABŞ prezidentində Alzheimer, ya da xərifləmə başlangıcı ola biləcəyi ilə bağlı analizlər etmişdi.

Bəzi detallara da diqqət edək. ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı elan etdiyi dərtişməli qərarını açıqlarkən dili sürüşmüdü. Açıqlaması zamanı sözlərini tamamlamaqdə çətinlik çəkən Trampin bu dənisiyi lağlığı mövzusu olmuşdur. ABŞ prezidenti həttə ölkəsinin adı olan "United States" in tələffüzündə belə yanlışlılığı yol vermişdi - "Steyts" yerine "siteyts" olaraq yanlış tələffüz etmişdi.

Amerikan mediasında Trampin durumunu keçmiş prezidentlərdən olan Ronald Reyqanla müqayisə edənlərin sayı isə çoxdur. Reyqana Alzheimer diaqnozu prezidentlik kresləsindən hardasa 5 il sonra qoyulmuş olsa da, prezidentliyinin ikinci dönenin sonlarında nitqini tamamlaya bilmədiyi, ya da düzgün sözləri tapmaqdə çətinlik çekdiyi yada salınır. Trampin ABŞ-in İsrailəki səfirliyini Qüdsə daşıyacağını elan etdiyi açıqlama zamanı dilinin dəlaşmasını bu bənzətme üçün əsas kimi görən həkimlər var. Nevroloq Sanjay Gupta, "The Atlantic"ə açıqlamasında bildirib ki, prezident Trampin söyügedən nitqi tibbi olaraq, bir anomaliya nümunəsidir və bu, anı bir ifləcə də bağılı ola bilər.

□ **Sevinc TELMANQIZI,**
"Yeni Müsavat"

bir çox mübahisəli iddia yer almışdır.

Əqli sağlamlığı ilə bağlı eyhamlara twitter üzərindən od püsküren 71 yaşlı Tramp özü haqqında "çox istiqrarlı bir dahiyyəm" deyib və bu ifadələri zərafat mövzusu olub. Amerika mediasının isə mövzunu gündəmdən düşürmək niyyəti yoxdur. İndi bütün gözlər Trampin cüme günü baş tutacaq həkim ziyyarətindədir. Ağ Ev prezidentin həkim nəzarətindən keçəcəyini söyügedən qalmaqallı kitabın yayımlanmasından önce (28 dekabr 2017) açıqlamış olsa da, kitabla paralel bu ziyyarət de diqqət cəlb edən bir hala geldi.

Tramp prezidentlik kresləsindən sonra təbii nəzarət göürülacek və keçidiyi testlərin nəticələri cəmiyyətə açıqlanacaq. Sağlamlıq nəzarətini Walter Reed Beynəlxalq Hərbi Mərkəzdə həyata keçirəcək şəxs isə Ağ Ev həkimlərindən olan Ronni Ceksondur. Hərbi həkim statusuna sahib həkim Cekson Trampin səfəri Obamanın da həkim nəzarətlərini həyata keçirən şəxsdir.

Qeyd edək ki, Trampin iki il önce prezidentliyə namizədliyi

bilərəm ki, seçilərsə, vəzifəyə gəlmiş ən sağlam prezident olacaq". "Qəzəb və Hirs" in yazarı Volfa görə, Tramp həmin döndəmə şışman olaraq damğalanmaqdən qorxduğu üçün özü haqqında yalan söyləyərək, həqiqi bədən kütə indeksinin ortaya çıxmamasını əngelləyib.

Ag Ev həkimi tərəfindən cəmiyyətə açıqlanan rəsmi sağlamlıq arayışında ənənəvi olaraq prezidentin boyu, çəkisi, vücut kütə indeksi, nəbzi və təzyiqi yer alır. Bundan önceki Amerika prezidentlərinin arayışlarında xolestrol, şəkər, görəmə, eştimə, dəri quruma, tiroid, beyin funksiyaları ilə duyu sistəmlərinə bağlı laboratoriya nəticələri de yer alır. Əsasən rəsmi sağlamlıq arayışi ünsürləri arasında prezidentin təbqiq etdiyi diəta və sıqaret çəkib-çəkməməsi kimi detallar da əks olunur.

Prezident Donald Trampin golf xaricində bir idmanla məşğul olmadığı bilinir. Trampin Oval Ofisində baş tutan telefon danışçılarının bir çoxunda masasının üstündə Diet Cola olması diqqət çekir. Yaxın iş yoldaşlarının dediklərinə görə, liyada anadan olub. Uşaqlıqda riyazi istədiyi ilə seçilirdi. Ancaq bu ona həm də çətinliklə yaradıb. 24 yaşında komüptər qurdurluğuna görə məhkəməyə çıxarılb, bir neçə min dollar cərtesi ilə həbsxanadan qurtula bilib.

Sonra 3 il Suelette Dreyfus-la internet araşdırması aparıb, onların bestsellerə çevrilən bir gərə kitabı da çıxıb. Dreyfus deyir ki, Assanc həmişə mənəviyyat, ədalət və hökumət nə edə bilər, nə edə bilmək sualları maraqlandırıb. Assanc daha sonra Melburn Universitetində riyaziyyatdan və fizikdan kurslar aparıb. Yerli riyazi cəmiyyətin sevimli olub.

Assanc Wikileaksə 2006-ci ilde başlayıb. O, müxtəlif ölkələrin məxfi hökumət sənədlərini çap edirdi. Həmtəsisçi Daniel Schmidt deyir: "Assanc dünyada həqiqi islahat etmək istəyən çox az adamdan biridir".

"New Yorker" jurnalının reportoru Raffi Xatçaduryan bir neçə həftə Assancı müşayiət edib. O deyir ki, Assanc yemədən, çox az yatmaqla uzun müddət işləyə bilir. Assancın öz etrafında yaratdığı bu işgūzr atmosfer hamını ona kömək etməyə sövq edir. Reportoryun

Assanc yenə həbs təhlükəsi ilə üzləşib

Ekvador "WikiLeaks" in təsisçisini səfirliyin binasından çıxarmaq istəyir

Ekvador "WikiLeaks" in təsisçisi Culian Assancı ölkəsinin Londondakı səfirliyindən qovmaq niyyətindədir. "Yeni Müsavat" ntv.ru-ya istinadən xəbər verir ki, Assanc Ekvador prezidenti Lenin Morenonun onun müttəfiqləri barədə yazdığı twitlərlə qəzəbləndirib. Daha önce isə məlum olmuşdu ki, assanc Ekvador prezidentindən onu haker adlandırdığı üçün inciyib. Wikileaks portalının baş redaktoru bu cür xarakteristika ilə razılaşmayıb və özünün jurnalist olduğunu xüsusi vurgulayıb. Hazırda ölkə Assancın səfirliyin binasından çıxarılması ilə bağlı böyük britaniya ilə danışıqlar aparmaq üçün vasitəçi axtarır.

"Yeni Müsavat" xatırladır ki, Wikileaks vəb saytının yaradıcısı 2010-cu ilde iki qadına qarşı seksual zorakılıq əməlinə görə ittiham edilib. O, özü bu ittihamı rədd edir.

2014-cü ilin noyabrında isə C. Assancın qiyabi şəkildə apel-yasıya məhkəməsi baş tutmuşdu. Assanc Amerika hökuməti nə məxsus məxfi sənədləri ifşa etməkdən və İsvəndə cinsi zorakılıq törətməkdə ittiham olunur. Assancın vəkili onun həbsinə dair qərarın ləğv edilməsi üçün apelyasiya məhkəməsinə mü-

raciat etmişdir.

İsvəndə keçirilən məhkəmə Assanc üçün uğursuz nəticə vermiş, hakimlər həbs qərarını ləğv etməmişdilər. Assanc həzirdə 2012-ci ilin iyun ayından etibarən Böyük Britaniyanın paytaxtı Londonda Ekvadorun bu ölkədəki səfirliyində siyasi siğınacaq əldə edib. O, 2006-ci ilde Amerika hərbi qüvvələrinin İraqda keçirdiyi qanunsuz əməliyyatlari ifşa etmiş, helikopterlə keçirilən əməliyyatlardan biri zamanı 18 mülki vətəndaşın güllələnərək öldürülüyüünü nü-



mayış etdirmişdi. Culian Assanc ona məxsus gizli teletaytları açıqladığı üçün Amerika Birleşmiş Ştatlarının qəzəbəne gəlib. Məlumatın mediaya sızması Amerika hökumətinin imicinə ağır zərbələrdən biri he-

sab edilir.

Amma burax qədər yazdıqlarıımız onun gerək kimliyini üzə çıxarmır. Dünyanı lərzəyə getirən adamin özü qədər ilginc bir həkayəsi var.

Assanc 1971-ci ilde Avstra-

fikrincə, Assancın iki üstünlüyü var-xarizma və etrafında yaratdığı bu mühit.

Assanc 2011-ci ilde 240 min funt sterlin qəmanət qarşılığında Londonda ev dostağı

həyəti yaşayıb. Onun pasportu əlindən alınıb, yaşadığı evdən çıxıb. Assancın qəməyyətin sevimli olub. Nevroloq Sanjay Gupta, "The Atlantic"ə açıqlamasında bildirib ki, prezident Trampin söyügedən nitqi tibbi olaraq, bir anomaliya nümunəsidir və bu, anı bir ifləcə də bağılı ola bilər.

□ **Sevinc TELMANQIZI,**
"Yeni Müsavat"

Sevgilisini və onun atasını amansızlıqla öldürən şəxsin məhkəməsi başladı



Rövşən Şükürov

Saxta polisə hökm oxundu - 3 il yarımla həbs edildi

Bakıda özünü polis kimi təqdim edərək vətəndaşlara qarşı dələduzuq edən şəxsin məhkəməsi başa çatıb. Musavat.com xəber verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Şükürovun cinayət işi üzrə məhkəmə iclası həkim Əfqan Hacıyevin sədrliliyi ilə keçirilib.

Prosesdə hökm oxunub. Hökmə əsasən R.Şükürov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Müteşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMI) vətəndaş Asif Əsədullazade müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənilməsini bildirib.

Keçirilen əməliyyat tədbirləri nticəsində həmin dələduzluq əməlini tərətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş Sabirabad rayon sakını Rövşən Şükürov saxlanılıb.

Onun yaşadığı evdən hüquq-mühafizə orqanlarına məxsus xüsusi geyim forması ve iş üçün əhəmiyyət kəsb edən digər maddi səbutlar aşkar edilərək götürülüb.

□ İ.MURADOV

Paytaxtda qanunsuz ağac kəsənlər tutuldu

Paytaxtda qanunsuz ağak kəsilməsi ilə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyindən musavat.com-a verilən məlumatata görə, ötən il fevralın 23-də Xətai rayonunun Sarayevə küçəsində 6 ədəd, iyunun 9-da və 28-da isə Neapol küçəsində 32 ədəd şam və digər ağacların kəsilməsi faktları ilə əlaqədar Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.

Heyata keçirilən əməliyyat-axtarış tədbirləri nticəsində ağacları kəsməkdə şübhəli bilinən şəxslər müeyyən edilibler.

Bakı şəhər sakını Mehdi Kərimov, Ucar rayon sakını Rauf İsmayılov, Siyəzən rayon sakını Elşad Quliyev və Qubadlı rayon sakını Məqsəd Babayev polis əməkdaşları tərəfindən saxlanılıraq istintaqa tevhil verilibler.

Araşdırma aparılır.

Daha üç məhkum həbsxanada xəstəlikdən ölüb

Bakıda daha üç məhkum xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Penitentiary Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumular - İlqar Cabbarov, Elçin Əliyev və Kerim Mirzəyevin xəstəlikdən ölükləri bildirilir.

Hava yağıntılı, şaxtalı və küləkli olacaq

Bakı və Abşeron yarımadasında yanvarın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiçikləri yağış yağacı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən conub-qərb küləyi ilə əvvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən APA-ya verilən məlumatata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civa sütunundan 764 mm civa sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gece və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacaq, qar yağacı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Sahib Hacıyev ata-balani əvvəlcə maşınla vurub, sonra bıçaqlayıb



Bakıda ata və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. O, özünü təqsirli bilib. Musavat.com xəber verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliliyi ilə keçirilən prosesdə dövlət ittihamı aktını elan edib.

S.Hacıyev ittiham üzrə özü təqsirli bildiğini deyib.

Əməlindən peşman olduğunu deyən S.Hacıyev qadını qışqancılıq zəminində öldürdüyüünü söyləyib:

"Onun atası da yaxın münasibətde olduğumuzu bilirdi. Sonra Samirəni qışqandığım üçün öldürdüm. Atasını da ordaydı deye bıçaqla vurdum. Əvvəl ora gedəndə öldürmek məqsədim yox idi".

Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolu-nun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətəl yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırılmalar nticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəba sakınları -1953-cü il təvəllüdü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdü Əsədova Samirə Allahverdi qızı olmaları müeyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nticəsində qətlin S.Əsədova ilə qeyri-resmi nikah münasibətlərində olan S.Hacıyev tərəfindən töredilməsi müeyyən edilib və o, saxlanılıb.

S.Hacıyev əvvəlcə mərhumları maşınla vurub, daha sonra isə onları bıçaqlayıb.

Mərhumların hüquqi varisi qızı Xalid Əsədov tanınır. O, mərhum Allahverdi Əsədovun oğludur. X.Əsədov məhkəmədə ifadə verib.

Zərərəkmiş X.Əsədov söyləyib ki, bacısı Sahib Hacıyevi 2014-cü ildə tanıdı. Bacısı ilə münasibətləri olub və sonra aila həyatı qurublar.

"Bacım 2016-ci ildə dedi ki, Sahiblə evlənib. Men də artıq na deyəcəyimi bilmədim. "Allah xoşbəxt eləsin" dedim. Bir müdədət sonra da evimizə qonaq çağırıdım. Uzun müddət sonra Sahibin evli olduğunu öyrəndim"- deyə X.Əsədov qeyd edib.

O, Sahib Hacıyevin istintaqda ifadə verərən mərhum atası ilə tanışlığı, münasibəti olmasının haqqda dediklərinə də münasibi-

bakcell

İncəsənət vasitəsilə ünsiyyət- "Bakcell Stars" xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi «Bakcell» şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsaliyyət (KSM) fəaliyyətinin prioritəti istiqamətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların yaradılması, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam integrasiya olunmalarının təmin edilməsidir.

«Bakcell» şirkətinin «Azərbaycana Birgə Yardım» (UAFA) təşkilatı ilə uzun müddətdir ki, uğurla davam edən əməkdaşlığı çərçivəsində daha bir layihə - "İncəsənət Vasitəsilə Ünsiyyət" layihəsi başa çatıb. 2017-ci ilin əvvəlindən başlayaraq UAFA təşkilatının Xaçmaz, Gəncə və Yasamal Əcəmli Reabilitasiya (İƏR) mərkəzlərində dram, rəqs, rəsm və yaradıcılıq dərnəkləri təşkil edilib. Layihə müddətində 150-yə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq həmin dərnəklərdə yeni bacarıqlar qazanıb, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdirmək cəmiyyətin fəal və bərabər hüquqlu üzvü olduqlarını bir daha sübuta yetiriblər.

Yasamal İƏR mərkəzindəki Valideyn Birliyinin koordinatorı Zəhra Xələfova layihə ərzində dərnəklərdən 75 uşaqın bəhreləndiyini bildirib: "Onların Müasir İncəsənət Muzeyinin "Şəhərli çubuq" layihəsində iştirakçı çoxsaylı uşurlarımızdan biridir. Gəncə və Yasamal İƏR mərkəzlərinin rəsm və incəsənət dərnəklərindən bəhrelənən uşaqların çəkdiyi şəkillər bir kitabda toplanıb".

Bundan başqa, Abdulla Şaiq adına Kukla Teatrının nəzdində "Oyuq" Uşaq Studiyası ilə birgə teatr, rəsm və rəqs dərnəklərin xidmətlərindən yararlanan uşaqların iştirakı ilə "Şəhərli dönya" adlı tamaşa təqdim edilib. Uşaqlar Səbail rayon İcra Hakimiyyəti və "Azərbaycan Xəzer Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "3 dekabr Beynəlxalq Ölliillər Günü" münasibətli keçirilən tədbirdə də müxtəlif rəqsərlər çıxış ediblər. Bütün bu uğurlar uşaqlar və onların ailə üzvlərinin həyatında xoş və yaddaşalan dəyişikliklər yaradır.

UAFA-nın Xaçmaz və Gəncə İƏR Mərkəzlərində "Xalq yaradıcılığı incəsənət" və "Bacarıqlı əllər" dərnəklərindən 60 yaxın uşaq bəhrelənir. Layihə çərçivəsində uşaqlar müxtəlif tədbirlərdə kiçik tamaşa, trio, fərdi və ya xor ifasında nəğmələr, rəqsler və şerlərlə çıxış ediblər. Onlar bu dərnəkdə əlil arbəsində, xüsusi avadanlıqlardan istifadə edərək böyük sahnədə ilk addımlarını atıb, körpə yaşalarından cəmiyyətə integrasiya olmağa bacarıqlar. Həmin dərnək vasitəsilə uşaqlar nitq mədəniyyəti, səhnə davranışı, yerimə, danışq qaydası, səhnədə plastik hərəkətlər, musiqi aletlərində ifa etmə kimi bacarıqlar əldə ediblər. Həmçinin, parça qırıqlarından mərkəzdə istifadə üçün vacib olan müxtəlif növ sensor oyuncalar, vəsaitlər, rəsmələr və el işləri hazırlayıblar.

"Biz inanırıq ki, bu uşaqlar cəmiyyətin bərabər hüquqlu üzvləridir. Onlarda özüne inam hissini formalasdırmaq və bu uşaqları sərbəst həyata hazırlamaq əhəmiyyətlidir. «Bakcell Stars» layihəsi vasitəsilə bu uşaqlar üçün eləv imkanlar yaradılır, onlar gələcəyə doğru daha inamlı irəliləyir, cəmiyyətin ayrılmaz hissəsi olduqlarını anlırlar. Uşaqlara dəstək olmağımızı imkan yaratıqları üçün onların valideynlərinə və UAFA təşkilatına təşəkkürümüzü bildirir və inanırıq ki, bu istiqamətdə birgə uğurlu fəaliyyətimiz davam edəcək", deyə «Bakcell» şirkətinin PR və Korporativ Kommunikasiya Departamentinin rəhbəri Süleyhə Cəfərova bildirib.

2010-cu ildən etibarən «Bakcell» şirkəti davamlı olaraq UAFA İƏR mərkəzlərinin xidmətlərindən bəhrelənən və xüsusi qayğıya ehtiyacı olan uşaqları destəkləməklə onlar üçün bərabər hüquq və imkanların yaradılması, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam integrasiya olunmalarını təmin etməyi çalışır. Bu layihə uşaqların və onların valideynlərinin cəmiyyətdə dəha feal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlarla əmsiyyətdə olmasına kömək olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlliyyə qarşı münasibəti dəyişir.



Dünyanın en amansız ve qaranlıq ticaret sahelerinden biri de insan orqanlarının alveri ve nəqlidir. Öz sağlamlıqlarını hər şəyden üstün tutan bir qism insanlar, xüsusilə de onları en imkanlıları orqan nəqlinə ehtiyac duyurlar. Onlara bu istekləri tez bir zamanda qaranlıq təskilatlar, cinayət şəbəkələri və bu işin içinde olan həkimlər tərəfindən yerinə yetirilir.

"The Washington Post" qəmələni təqdim etində məsələ ilə əlaqədar maraqlı faktların açıqlandığı yazı dərc edilib. Bu günlərdə olunan, Kayıl Suinsonun müəllifi olduğu həmin məqalədə göstərilən faktların bir çoxu "Yeni Məsəvət" qəzeti ndə 2010-cu ildən bu yana bir neçə dəfə diqqətə çatdırılıb. "Yeni

Məsəvət" məqaləni təqdim edir:

"2008-ci ilin noyabrında Yılmaz Altun adlı türk vətəndərə olunan, Kayıl Suinsonun müəllifi olduğu həmin məqalədə göstərilən faktların bir çoxu "Yeni Məsəvət" qəzeti ndə 2010-cu ildən bu yana bir neçə dəfə diqqətə çatdırılıb. "Yeni

"The Washington Post" Azərbaycanda ki qanunsuz orqan alverindən yazdı

"Yeni Məsəvət"ın Bakıda izinə düşdüyü Yusif Sönmezin qanunsuz orqan transplantasiyaları gerçəkləşdirildiyi təsdiqləndi

onun qarınında yeni açılmış yara izlərini aşkar edirlər. Daha sonra Yılmaz Altunun sol böyrəyinin olmadığı aşkar edilir. Altun polisə ölkədəki "Medikus" adlı klinikada böyrək donoru olduğunu boynuna alır. İstanbulda bu işde ona vasitəciliq edən şəxs gənc türkə külli miqdarda pul vəd edibmiş. Hələ də bir çox ölkələr tərəfindən tanınmayan Balkan ölkəsində baş verən bu hadisə orqan ticarəti ilə bağlı beynəlxalq qara bazar haqqında aparılan gənişməqası təhqiqatda yixilan ilk domino daşlarından biridir. İqtisadi vəziyyətlərin dərəcədə dolayı ümidsiz vəziyyətde qalan və əsasən Türkiye və keçmiş SSRİ-dən çıxan donorlar öz orqanlarını qurban verməyə məcbur olurlar. Bu orqanların əsas alıcıları isə İsrail vətəndaşlarıdır. Onlar bir böyrəyə görə 80 min-dən 100 min avroya qədər vəsaitdən kecməyə belə razıdır. Avropa Birliyi hüquq-mühafizə missiyasının Kosovodakı prokuroru Conatan Reytel bunu kasiblərin və ehtiyacı olanların istismarı adlandırib. "Bu, yoxsul in-

sanların qəddarlıqla biçilməsidir", - deyə o söyləyib.

Təhqiqata baxmayaraq, "Medikus" əməliyyatının əsas iştirakçıları keçən həftəyə qədər ədalət mühakiməsindən yayınmağa müvəffəq olublar. Keçən həftənin cüme günü isə Priştina polisi İsrail vətəndaşı Moše Harel adlı birisinin Kiprda həbs edildiyini bildirib. "Donorları tapan vasiteçi olaraq adlandırılan Harel özü 2010-cu il dən bəri İnterpol tərəfindən insan alveri və sağlamlığı qəsədən ağır zərər vurma cinayətlərindən axtarışa verilibmiş. Moše Harel hazırda Rusiyada da axtarışa verilen canilərdən biri sayılır. "The Guardian" qəzeti ndən məlumatına əsasən, "Medikus", məşhur Kosovo cerrahi Lütfi Dərvishi və onun oğlu Alban Dərvishi tərəfindən idarə olunub. Donorların bədəndən çıxarılmışı əməliyyati isə "Quzğun doktor" İeqəbli Yusuf Ersin Sönmez tərəfindən həyata keçirilib.

"Medikus" Sönmez, Harel və başqlarının idarə etdiyi klinikalar şəbəkəsindən biridir. Biz bu cür klinikaları Azərbaycan və digər yerlərdə təsbit etmişik. Onlardan birinin Cənubi Afrika

Respublikasında da aşkar olunacağına ümidi bəsləyirik", - prokuror Conatan Reytel hələ

2013-cü ildə bildirmişdi. Ata və oğul Dərvişlər də 2013-cü ildə məhkum edilib. Kipr məhkəməsinin müəyyən etdiyinə görə, böyrəyi alınan insanlara olunduca cüzi miqdarda, yəni hər böyrəyə görə cəmi 10 min dollar pul verilibmiş. "Bəziləri isə ümumiyyətlə, vəd olunan pulu da almayıblar. Sənədlərdə ən azı iki nəferin öz evlərinə cibi boş və bir böyrəkə qayğılıdır gətiriləbil", məqalədə deyilir.

"Yeni Məsəvət"ın əməkdaşları hələ 2010-cu ildə Bakıda məqalədə adı keçən Yusuf Ersin Sönmezin izinə düşmüşdülər. Dünyanın bir çox ölkələrində "Doktor Frankensteyn" kimi tanınan Yusuf Ersin Sönmez Bakıda, Badamdar qəsəbəsində yerləşən "Nur" klinikasında çalışıb. "Nur" klinikasında qanunsuz orqan köçürülməsi əməliyyatlarını gerçəkləşdiriyi üzə çıxmışdır. Y. Sönmez o dövrə Bakiya gələrək mətbuat konfransı keçirmişdi. Yəzdiqlarımızı təkzib edəcəyi konfransı öncəsi döñə-döñə vurğulayan Y. Sönmez konfrans zamanı müxtə-

lif mövzulara baş vuraraq qanunsuz orqan transplantasiyasının üstündən sükütlə keçmişdi.

Yada salaq ki, 2009-cu il-

Ölkədə yoluxucu xəstəlik daşıyıcılarının sayı artır - səbəb

Adil Qeybulla: "Evlilik öncəsi müayinələrin artması yaxşı olar"

Bir neçə il önce ailə qurmaq istəyən cütlükler heç bir tibbi müayinədən keçmir və buna görə də hər hansı xəstəliklərin olduğunu bilmirdilər. O üzərindən həmin dövrlərə talassemiyya və digər xəstəlik daşıyıcıları olan uşaqlar dünyaya gəldi.

Ancaq 2015-ci iyünün 1-dən etibarən Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olundu. Bunun tətbiqi ilə əslində ölkəmizdə minlərlə gəncin müxtəlif xəstəlik daşıyıcıları olduğunu, ortaya çıxdı. Yalnız 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi evlənmək üçün müayinədən keçmiş 16 min nəfərdə xəstəlik aşkarlanıb. Ümumilikdə isə bu müddət ərzində 364 min 284 nəfər müayinədən keçib. Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tedqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzeyeva APA-ya deyib ki, indiyə qədər tibbi müayinə-

dən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sıfırsı, 282 nəfərdə isə QiÇS aşkarlanıb. Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklerin sayı 131 olub.

Direktor qeyd edib ki, 2017-ci il ərzində 135 990 nəfərdə tibbi müayinələrə cəlb edilib: "Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sıfırsı, 119 nəfərdə isə QiÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklerin sayı 41-dir".

Maraqlıdır, nədən Azərbaycanda xəstəlik daşıyıcılarının sayı bu qədər çoxdur? Tibbi elmləri doktoru, professor Adil

Həkim insanları bu cür infeksiyon xəstəliklərə qarşı diq-

qəti olmağa çağırıb: "Cinsi yolla yayılan infeksiyalardan necə qorunmaq lazımdır, təsadüfi əlaqələrdən çəkinmək, narkomanlar üzərində nəzarət, onların maarifləndirməsi ilə bağlı işlər aparılıb. Xariçi ölkələrdə narkomanlarla bağlı xüsusi program var. Bu programda əsasən narkotiki əvəz edən xüsüsibir dərman var və bu dərmanın satışı apteklərdə həyata keçirilir. Bu dərmandan da istifadə edilir. Program bu cür məsələlərdə xeyli yüngüllük yaradır. Amma istenilən halda cinsi yolla keçən infeksiyon xəstəliklərin sayı dənə üzrə artmaqdadır. Üçüncü ölkələrdə, hənsi ki, orada maarifləndirmə azdır, həmin ölkələrdə dinamika daha çoxdur. Təsadüfi deyil ki, bu xəstəliklərin əksəriyyəti Afrikadan başlayır. Bunun özü də həmin ölkədə sanitariya mədəniyyətinin aşağı olması ilə izah olunur".

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər gün dünyada 1 milyon in-



san cinsi yolla keçən infeksiyalardan birinə yoluxur. Hər il 360 milyona yaxın insan xlamidioz, suisənek, sıfırsı, trikomonoz kimi infeksiyalardan birinə yoluxur. Cinsi əlaqə zamanı bir insandan digərinə 30-dan artıq bakteriya, virus və parazit keçir. Bu patogenlərin arasında olan 8 infeksiya en təhlükəlidir və bir çox xəstəliklərin və pozulmaların səbəbi olur. Hazırda bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4-ü (süzənek, sıfırsı, xlamidioz və trikomoniaz) tam müalicə olunur. Digər 4 infeksiya isə (hepatit B, herpes, QiÇS) müalicə olunmur. Lakin müəyyən müalicənin köməyi ilə onların simptomlarını və orqanızmə olan təsiri azaltmaq mümkündür. Həmçinin bu infeksiyalardan 4



ÜSAVAT

Son səhifə

N 6 (6895) 11 yanvar 2018



Qadınlar krizdən daha asan çıxır, nəinki kişilər

Danimarkalı alimlər qadınların kişilərlə müqayisədə kriz zamanı həyatda qalmağa daha meylli olduğunu ortaya qoyub. Ingiltərinin "Telegraph" qəzetiində yer alan araşdırma yaşayış şərtlərinin həm kişilər, həm də qadınlar üçün olduğunu sərt olduğu qıtlıq, epidemiyə kimi kriz dönmələrində qadınların daha uzun yaşadığını göstərib. Cəbuni Danimarka Universitetinin araşdırmasında bu çətin dönmələrdə qadın və kişi ölümlərinin səviyyəsi müqayisə olunub. Məsələn, İrlandiyada 1845 və 1849-cu illər arasında yaşanan kartof qıtlığı zamanı iki cinsiyət qrupu üçün də 38 yaşı olan kişilərdə 18,17-yə, qadınlarda isə 22,4-ə düşüb.

İsveçdə 1772-1773-cü illər arasında və Ukraynada 1933-cü ildə milyonlarla insanın ölümüne səbəb olan qıtlıq fəlakətləri zamanı da bənzər bir durum müşahidə edilib.

19-cu əsrə İsləndiyada yaşanan su çəçəyi epidemiyasında da qadınlar kişilərə görə iki il də uzun yaşadı. Elm jurnalı PNAS-ya açıqlama verən araştırma qrupundan epidemiologiya professoru Virginia Zarulli ölüm səviyyəsinin çox yüksək olduğu bu dönmələrdə xüsusən uşaq ölümlərində fərqlilik müşahidə etdiğini deyib: "Epidemiya və qıtlıq dönmələrində yeni doğulan qız uşaqlarının yeni doğulan oğlan uşaqları ilə müqayisədə həyatda qalmağa daha meylli olması çox çarpıcıdır".

80 yaşlı kişi bankı qarət etdiyi üçün həbs olundu

Isveçrədə bankı qarət etməkdə şübhəli bilinən 80 yaşlı kişini həbs ediblər. Bu barədə Associated Press xəbər verib. Lyusern konton prokurorluğunun bildirdiyinə görə, saxlanılan şəxs ötən ilin dekabrında Meqgen şəhərində baş verən qarət hadisəsində suçunu boynuna alıb. Cinayətin detalları hələ açıqlanmış. Hadisə yerindən çekilən şəkillər hüquq-mühafizə orqanlarına aid rəsmi saytlarda yayılışa da, qarətının sıfıri qara maska ilə örtülib. O, əlində içi pulla dolu, göy rəngdə plastik torba tutub. Cinayətkarın silahlı olub-olmaması sual almındadır. Məlumatda qeyd olunur ki, o, bankı ayaqla tərk edib.

2017-ci ildə isə məlum ol-



muşu ki, 71 yaşlı amerikalı məhəz türməyə düşmek üçün bank qarət etmişdi. O, evə, sev-

mədiyi arvadının yanına qayıtmamaq üçün belə etse də, cəzası ev həbsi olmuşdu.

Keçmiş neftçi evinə oğurluq neft xətti çəkdirdi

63 yaşındaki Samvel Kilangilanının Tanzaniya Liman İdarəsinə aid neft boru xəttində evinə qaçaq xətt çəkdiyi bildirilir. Ölkənin "The Citizen" qəzetiində yer alan xəbərə görə, Tanzanya-Zambiya Neft Xətti İdarəsindən təqaüdə çıxan Samvel Kilangilanının liman idarəsinə aid neft xəttində evinə qaçaq xətt çəkdiyi müəyyən olunub.

Qəzete danışan Darüsselamin komissarı Benedict Kitalika deyib ki, liman idarəetməsi işçiləri ilə aparılan ortaq araşdırma nəticəsində neft paylaşımı edən boru xətlərində litrlərle neftin itdiyini müəyyən ediblər. İstintaq aqdalarını qeyd edən Kitalika nəticədə Kilangilanının evine gedən qaçaq boru xəttinin ortaya çıxarıldığını deyib.

Kigamboni komissarı Haşim Mgandilva da Kilangilanının evindən sizan neftin çevrəye yayıldığı qoxudan narahat olanların şikayəti əsasında qaçaq xətti tapdıqlarını açıqlayıb.



Burun əməliyyatına girdi, 3 aydır komadan çıxa bilmir

11 ay önce evlənən 26 yaşındaki İbrahim Doğan rahat nəfəs ala bilmədiyi üçün üç ay əvvəl burnunu əməliyyat etdirməyə qərar verib. Amma əməliyyat zamanı gənc adam komaya girib və komadan çıxa bilmir. İ.Doğanın həyat yoldaşı prokurorluğa şikayət edib. Əməliyyata girən gəncin burnundakı sümük alınarkən qəribə hadisə baş verib. Önce gəncin ürəyi dayanıb, müdaxilədən sonra ürəyin fəaliyyəti bərpa olunub. Amma bu zaman da onun beyninə oksigen getməyib. Dərhal gənci Pamukkale Universiteti Xəstəxanasına göndəriblər. Bununla belə, 3 aydır ki, İ.Doğan reanimasiyadadır və ayılmır.

QOÇ - Yeni səmalarla, xoş təsadüflərlə rastlaşma ehtimalınız böyükdür. Hətta bir neçə sürpriz də mümkündür. (11 yanvar) Saat 19-dan sonra bütün təkliflərdən imtina edin, hətta xeyirli görünse də.

BUĞA - Gündün ilk yarısında mümkün qədər ehtiyatlı olun. Çünkü sizə qarşı təxribat hazırlığındı güman olunur. Nahardan sonrakı ərefəni isə bütünlükə ailə-sevgi məsələlərinə həsr edin.

ƏKİZLƏR - Maraqlı bir gün yaşayacaqsınız. Ətrafinizdə olan her şey üzərinizə olacaq. Ulduzlar günün ikinci yarısını geziyi və əyləncələrə, qonaqlıqlara həsr etməyinizi tövsiyə edir.

XƏRÇƏNG - Şəxsi işlərinizə əsaslı dönüşə başlamaq istəyirsinizsə, bu təqvimdən yararlanın. Təcrübəli adamların məsləhətindən nəticə çıxarıın. Həmkarlarınızla səmimi davranın. Sürprizlər gözlenir.

ŞİR - Təzə xəbərlər yolunuza gözləyir. Ola bilsin ki, səfərə də çıxasınız. Ümumiyyətlə, bu gün uzaqda yaşayan doğmalarınızla mütləq əlaqə saxlamalısınız. Ədalət prinsiplərindən çıxmayın.

QIZ - Kifayət qədər uğurlu gündür. Nəzərdə tutduğunuz bütün ədalətli planların realisasıağı gözlenilir. Qonaq getmek ehtimalınız da var. Amma gərek gecəni öz evinizdə keçirsiniz.

TƏRƏZİ - Yalnız istirahətə aludə olun. Hər hansı fəaliyyət və ya riskli sövdələşmə zərərinə ola bilər. Özünüüz hər hansı münaqişələrdən qoruyun. Nahardan sonra qonaq getməyə dəyər.

ƏQRƏB - Gecə saatlarından mənfi yüklü Ay bürcünzdə qərar tutduğu üçün yeni, riskli və ağıllız kəsməyən işlərdən imtina etməlisiniz. Hər bir addımı məntiqli və ağıllı atın. Mübahisəyə zəmin yaratmayın.

OXATAN - Götü qübbəsi bu təqvimdə bütün külli-ixtiyari öz əlinizə verəcək. Deməli, proseslərin inkişafı çıxardığınız qərarlardan asılı olacaq. Ədalətli addımlar atın, Tanrı hökmünü unutmayın!

ÖGLAQ - Yeni əlaqələrə başlamaq üçün şanslı ərefədir. Çalışın ki, təşəbbüskarlığı eldən verməyiniz. Nahardan sonra aldığınız bütün təkliflərə razılıq verin. Riskdən qorxmayın.

SUTÖKƏN - Sağlamlığınıza zidd işlər görməyiniz ümumi əhvalınızda passivlik yarada bilər. Odur ki, səhhətinizə qarşı dikkətli olun. Yeni planlarınızı bir daha götür-qoy edin. Sədəqə verməkdən çəkinməyin.

BALIQLAR - Fəaliyyət zəminində böyük uğurlara gedən yolu tapacaqsınız. Buna görə də her şeyi, dəfələrlə ölçüb-biçin. Asudə vaxtlarınızı isə xilas mənbəyiniz olan məhbətə həsr edin.

Unutmayın, Tanrı ulduzlarından daha yüksəkdə durur!

Valideynləri uşağı evdə itirdilər, polis gəlib tapdı

Böyük Britaniyadakı Sutton şəhərində evdə yatıb qalan balaca oğlanın axtarış üçün polis çağrırlıb. Bu barədə "Daily Mail" qəzeti xəbər verir. Belə ki, bacı-qardaşları ile oynayan zaman 2 yaşlı Logan Marklend qəflətən itib. Valideynləri Samantha və Ceyms bütün evi axtarsalar da, onu tapa bilməyiblər. Nəticədə qonşular axtarışa qoşulub. Bu da fayda verməyəndə polisə müraciət olunub. Uşaqın tapılması 40 dəqiqəsər olunub və o, qardaşlarından birinin yatağında tapılıb. Onu qonşularının uşağı aşkar edib. Onun gec tapılmasının səbəbi isə yataqda, üstündə oyuncalarla yatılı olması olub.

Səhifəni hazırladı: SELCAN



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 5.100